



# ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 14 dekabr 2016-ci il Çərşənbə № 278 (6599) Qiyməti 60 qəpik

Xəbər  
Bakıda dolların  
"qara bazar"ı  
çökürülür -  
həbslər  
var  
yazısı sah.13-də

## Gündəm

**İsrailin baş nazirindən  
Azərbaycana mühüm mesajlar -  
düşmən ölkə təlaşda**



Prezident Əliyevlə  
görüşən  
Netanyahuun Bakı  
səfərində herbi və  
təhlükəsizlik məsələləri  
də diqqətdə olub

yazısı sah.9-da

**Azərbaycan biznesmenləri  
dollarlarını Gürcüstana daşıyr**

yazısı sah.12-də

**Keçmiş sovet respublikalarında  
müxalifət yox olur - Putin ssenarisi**

yazısı sah.6-da

**Banklar Nəzarət Palatasına tabe olmur**

yazısı sah.12-də

**Məmmədyarovun erməni  
nazirlə şam yeməyi - zərurətdən  
doğan addım, yoxsa...**

yazısı sah.10-da

**Körpəsini zibil qutusuna atan  
"analar" - araşdırma**

yazısı sah.15-də

**Türkiyədə HDP-çilərin  
kütləvi həbsləri başladı**

yazısı sah.10-da

**Sevda Həsənova ANS  
TV-dən danışdı: "Allahdan  
ümid üzülməz..."**

yazısı sah.3-da

**Ölkədə türmələrin sayı niyə artır?**

yazısı sah.13-də

**2016-cı ilin əsas hadisələri -  
aprel savaşı, bahalaşma və  
dözümlü xalq...**

yazısı sah.4-da

**Eynulla Fətullayevlə QAT  
sədri arasında erməni  
jurnalist davası**

yazısı sah.3-da

**Bir millət-iki dövlətə qarşı yeni təhdid**

## TÜRKİYƏ VƏ AZƏRBAYCAN ƏLEYHİNƏ GİZLİ QARABAĞ SSENARİSİ

Avropanın PKK terrorunu az qala milli-azadlıq hərəkatı kimi qələmə  
verməyə başlamasının təhlükəli pərdəarxası; Qərbin qardaş ölkəyə  
qarşı gerçek hədəfinin detalları üzə çıxır; bizim də götürəcəyimiz  
dərslər var; **politoloq**: "Türkiyəni təkləməyə çalışırlar..."



yazısı sah.3-də

## Yanvarda Nazirlər Kabinetini buraxıla bilər

**Yeni ilin ilk ayında sürprizlər gözlənilir; məlumatlara  
görə, yeni formalasdırılacaq Nazirlər Kabinetində hətta  
bir neçə "açar" nazirlər yer almaya bilər**

yazısı sah.5-da



**Zahid Oruc:**  
"Dünyanın  
harasında  
nazırlıklar belə  
inşaat yarışına  
çıxırlar?"

yazısı sah.7-də



**Eldar  
Mahmudovun  
əlindəki 2800  
seks videosu  
ələ keçdi - iddia**

yazısı sah.4-də



**Tanınmış  
hakimin  
beynində qan  
SIZIB**

yazısı sah.3-də



## «Jumeirah» Azərbaycandan gedir

“Jumeirah” brendi ve “Jumeirah Bilgah Beach Hotel” sahibkar şirkəti ilə əldə olunan razılığı əsasən “Jumeirah” riteyli Azərbaycan tərk edir. Fins.az-in hotelən aldığı məlumatə görə, tərəflər arasında idarəetmə müqaviləsi bu ilin sonunda, yəni 31 dekabr 2016-ci ildə bitəcək. Bununla əlaqədə olaraq 2017-ci ildən hotel də “Jumeirah” adını daşımayacaq. Hotelin hansı ad altında fəaliyyətin davam etdiracayı və habelə xarici hotel şəbəkəsi ya yerli hotel brendi tərəfindən idarə olunacağı barədə məlumat isə konfidensial olaraq saxlanılır. Lakin hotelin rebrendinqə məruz qalağı ehtimal olunur.

Qeyd edək ki, Bakıda 2012-ci ildən fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel” Xəzər dənizinin sahilində, 300 metr uzunluğlu özəl çimərlək xəttinə malik müasir kompleksdir. Kompleks müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir.

Xatırladaq ki, son bir il ərzində Azərbaycanda artıq üçüncü hotel brendindən məhrum olur. 2015-ci ilin yayında “Rixos” brendi “Samaxi Platinum Hotel by Rixos”dan intiına edəndən sonra hotel “Samaxi Palace Sharadil Hotel” kimi transformasiya olundu. 2016-ci ilin iyulunda isə “Kempinski” brendi “Kempinski Hotel Badamdar”dan gedəndən sonra hotel “Badamdar Hotel Baku” adı ilə fəaliyyətini davam etdirir.



## Ərzaq və içki alanlarının sayı artıb

Bu ilin yanvar-novabr aylarında Azərbaycanda istehlakçılarla 26,3 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7% çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ərzaq məhsulları, içkiler və tütün məməlatları üzrə satışın dəyəri real ifadədə 2,6%, qeyri-ərzaq məhsulları üzrə isə 0,7% artıb.

Hesabat dövründə istehlakçıların pərəkəndə ticaret şəbəkəsində xərcədiyi vəsatit 49,7%-i ərzaq məhsulları, içki və tütün məməlatları, 18%-i toxuluq məhsulları, geyim və ayaqqabı, 6,6%-i elektrik malları və mebel, 5,7%-i avtomobil yanacağı, 1,5%-i ecazçılıq və tibbi mallar, 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarına alınmasına sərf olunub.

## “Azərbaycan FETÖ və PKK ilə mübarizədə bizə dəstək verir” -səfir

“Türkiyə bu dəfə böyük mübarizəyə başlayıb. Türkiye terrorla, xüsusilə FETÖ, PKK ilə mübarizə aparır. Bu məsələdə Azərbaycan Türkiyəyə dəstək verir. Buna görə təşəkkürümüzü bildiririk”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərlə görüşündə deyib.

O bildirib ki, Türkiye bəzi hallarda terrorizmlə mübarizədə bəyənəlxalq arenadakı müttəfiqlərindən dəstək ala bilmir: “Bu da təəssüf doğurur. Hazırkı terrorizmə dəstək verənlər sabah terrorun qurbanı olacaqlar. Terrorla mübarizə aparmaq lazımdır. “Mənə toxunmurlar” deyib, kenarda dayanmaq olmaz. Hər kəs terrorla mübarizə aparmalıdır”. (“Report”).

Diplomat bildirib ki, Türkiyədə baş verən sonuncu terror aktı ilə bağlı dekabrın 14-də Türkiyənin Bakıdakı səfirliyində xatire dəftəri açılacaq.

## “Qaya Mətbuat Yayımları” MMC!

### - İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Əger siz qəzet və jurnalların rahatlılıqla evinizə və ya ofisiñə çatdırılmasını;

- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tirajınızda lazım gəldikdə deyişikliklər etmək;

On başlıcası ayda 26 dəfə nəşr olunan

“Yeni Müsavat” - 0.60 AZN

və bundan əlavə 2500 adda yerli

və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzaqlaşmamalı deyil.

Telefonla zəng etməyinizi kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

# illik inflasiya 12%-i keçib

**Bu** ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlər 2015-ci ilin eyni dövrüne nisbətən 12,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ərzaq məhsullarının qiymətləri 14,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8%, əhaliye göstərilən ödenişli xidmətlərin qiymətləri 5,6% artıb.

Bu ilin noyabr ayında oktyabrda nisbətən istehlak məhsulları və xidmətlər 1,7%, o cümlədən ərzaq məhsulları 2,6%, qeyri-ərzaq məhsulları 1,9%, əhaliye göstərilən ödenişli xidmətlər isə 0,3% bahalaşıb.


Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, peçeneye və paxlavaların, makaron məməlatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məməlatlarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağılarının, şəker və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin, armutun, narın, heyvanın, pomidorun, xiyanın qiymətlərinde bahalaşma, bananın, almanın, limonun, naringinin,



xurmanın, şabalıdin, kələmin, gəyərtinin, kökü, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş vermeyib.

Noyabrda oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, dərmanların, mebel və ev əşyalarının, zərgerlik meməlatlarının, xalça və digər döşəmə örtüklerinin, ev üçün toxuculuq məməlatlarının, şüše məməlatları, yemek qabları və əşyalarının, məişət cihazlarında ciddi dəyişikliklər baş vermeyib.

Ay ərzində əhaliye göstərilən ödenişli xidmətlərdən mənzillerin icarə haqları, məişət cihazları, avtomobilərin təmiri xidmətləri, demiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindəşmə xidmətlərinin qiymətlərində artım müşahidə olunub. Digər ödenişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



## ABŞ dövlət katibi biznesmen oldu

**A**BS-in yeni seçilmiş prezidenti Donald Tramp yeni dövlət katibinin adını açıqlayıb. “RIA Novosti”nın verdiyi məlumatə görə, D.Tramp iri neft şirkəti “Exxonmobil”in rəhbəri Reks Tillersonı Birləşmiş Ştatların dövlət katibi postuna seçdiyini deyib.

## Daha 26 dövlət əmlaklı özəlləşdirildi

**E**mlak Məsələleri Dövlət Komitəsi Dövlət dövlət mülkiyyətində olan əmlakların özəlləşdirilməsi üzrə növbəti hərəkət keçirib.

Hərəcada ümumilikdə 26 dövlət əmlaklı olmaqla, 7 kiçik dövlət müəssisəsi və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi və 1 yarımqıq tikili özəlləşdirilib. Budəfəki özəlləşdirmədən dövlət büdcəsinə 4,3 mln. manat vəsaitin köçürülməsi təmin ediləcək.

Hərəcada özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 3-ü Gəncədə, 2-si Şəkide, 1-i Zaqatalada, qeyri-yaşayış sahələrinin 2-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Göyçayda, 1-i Ağdaşda, 1 yarımqıq tikili isə Füzulidə yerləşir. Hərəcada paytaxtın Səbail rayonunda yerləşən 59 sayılı mağaza 60 min manata, Gəncə şəhərində yerləşən 65 sayılı və 39 sayılı mağazalar müvafiq olaraq 55 min və 40 min manata özəlləşdirilib.

## “Şərurlu Əsfəndiyar” ona 3 milyon “atan” şəxsi bağışlayıb

**B**aki Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirvəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, həkim Azad Məcidovun sadriyli ilə keçirilən prosesdə zərərəkmiş iş adımı “Şərurlu Əsfəndiyar” kimini tanınan Əsfəndiyar Axundovun nümayəndəsi vəkil Behruz Bayramov bildirib ki, təqsirləndirilən şəxse qarşı her hansı şikayət və tələbləri yoxdur.

O, A. Pirvəliyevin bağışlaşdırılmasını deyərək, bununla bağlı məhkəməyə erizə teqdim edib.

Məhkəmə kollegiyası əriżəni qəbul edib.

Qeyd edək ki, təqsirləndirilən şəxsi iş adımı Əsfəndiyar Axundovun sahibi olduğu “Stil” MMC və “Şaiq” MTK-ya ümumiyyətde 3 milyon manatlıq ziyan vurmaqdə təqsirləndirilir.



## FED-in dolların ucot dərəcəsini artırması ehtimalı 100%-ə yaxındır

**ABS** dollaronun indeksi (altı əsas valyutaya qarşı dinamikası izleyən - red.) 0,5% zəifləyərək 101,01 səviyyəsindədir. “APA -Economics” xəber verir ki, buna səbəb avronun bahalaşmasıdır.

Avro bugünkü ticarət sessiyasında 0,7% bahalaşaraq 1,0633 dollar səviyyəsində ticarət olunur. Avronu bahalaşan amil Almanıyanın dövlət istiqrazlarının gelirliyinin artması və resmi Romanın xeyli müddətdir bir sıra çətinliklərlə üzləşən İtaliyanın “Monte dei Paschi di Siena” bankına zəruri dəstəyi vermesinə hazır olmalıdır.

Dollar Yaponiya yeninə qarşı da dəyişməzdır - 1 dollar 115,25 yen səviyyəsindədir.

Sözsüz ki, bazar iştirakçılarının diqqəti bu gündən etibarən başlayan Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iki günlük iclasına yönəlib. Bazar iştirakçıları hesab edir ki, iclasın yekununda 2017-ci ildə ucot dərəcəsinin artım tempinə işarə olunacaq. Bununla yanaşı, təreydələr Donald Trampın prezident seçkilərindəki qələbəsinin FED-in inflasiya və iqtisadi artımla bağlı proqnozunu dəyişib-dəyişmədiyi bilmək isteyir.

“FedWatch” programının məlumatlarına əsasən, FED-in bu il üzrə son iclasında ucot dərəcəsinin artırılması ehtimalı 97%-dir.

Xəber verdiyimiz kimi, virtualaz.org və haqqm.az saytlarının baş redaktoru Eynulla Fətullayev erməni jurnalist Suzan Caginyan işe götürüb. Musavat.com-a genis məsahibəsində E.Fətullayev bu haqda danışır. Amma sözügedən xəbərdən dərhal sonra sosial şəbəkədə ona etirazlar da gəlməyə baslayıb və erməni ilə çalışmasını tənqid ediblər. Baş redaktor isə buna cavab olaraq deyib ki, bu, əslində ermənilərin Azərbaycanın daxilində, bizim qanunlar çərçivəsində yaşamasını sübut edəcək bir eksperimentdir. Erməni jurnalist haqqm.az saytında Ermenistan siyasetini daxildən təhlil edərək, ermənilərə ciddi zərər vuracaq. Artıq bununla bağlı Ermenistanda ona qarşı etirazlar da başlamış. Bunu da E.Fətullayev müsahibəsində deyib.

Amma xəbər yayıldan sonra buna sərt etiraz edənlərdən biri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədrini Akif Nağı olub. A.Nağı öncə sosial şəbəkədə aşağıdakı statusu yazıb: "Mənə xəbər çatdı ki, Eynulla Fətullayev "məşhur erməni jurnalisti" Suzan Çaqinyanı redaksiyasında işe götürüb və sübut eləməyə çalışır ki, guya çox böyük iş görüb. Əslində çox böyük qəlet eləyib, başını da daşa döyüb. Eynulla Mircəfər Bağırovdan ağıllı və hökmü ola-caqmı ki, erməninini yanında saxlasın, ondan istifadə etsin. O olayı haminiz bilirsınız".

Akif Nağı həmçinin qeyd edib ki, haqqm.az saytının baş redaktoru Eynulla Fətullayev ermənilərə qıcaq açır: "Eynullaya sözümüz qısa deyirəm; erməni qancığını rədd edirən gedir. Sənə 2 gün vaxt veririk. İstəsən, özün də onun dalınca gedə bilərsən".

Bu statusa dərhal cavab verən E.Fətullayev də sərt sözlərdən istifadə edib: "Bir məmura xəbərdarlıq!!! Mən Akif Nağı kimi düdüyə cavab verməyəcəm. Cavabım sənə olacaq. Özünü yüksədir, sənə 2 gün vaxt verirəm.

Yoxsa açıq hücumu keçəcəm sənə qarşı. İtini yiğisdir!!!"

"Yeni Müsavat" a açıq-ıamasında E.Fətullayev son durumu təhlil etdi. De- di ki, A.Nağı ona "iki gün vaxt verəcək" adam deyil. Onun sözlerine görə, QAT sədrinin sözləri heç bir əhəmiyyət daşıdır: "Mən özümə, Azərbaycan dövlətinin böyüklüğünə, ölkədəki kriminogen duruma emin olmasaydım, erməni jurnalisti işe dəvət etməzdəm. Bəzən milçək vizitisi belə bəzi səslerdən daha şərəflidir. Bu adamların ağılı əvvəlki zamanlara gedib. İndi Azərbaycanda fərqli zamandır. Düşünmürəm ki, kimlərse əvvəlki qaydada redaksiya qabağına gəlsin, etiraz etsin, ümumən belə hallara yol verilsin. Dünya da dəyişir. Biz artıq fərqli dünyada yaşıyoruz. Digər tərəfdən, Akif Nağı kimdir ki? Yasir Ərefat, Mahmud Abbas belə bir bəyanatla çıxış et-səydi, bir az narahat olardım. Amma Akif Nağı çıxış etdi, yaxud Ağcabədinin kənd bələdiyyəsinin sədrini çıxış etdi, mənim üçün heç bir fərqi yoxdur".

E.Fətullayev eyni za-

# Eynulla Fətullayevlə QAT sədrini arasında erməni jurnalist davası

QAT sədrini polisə çağırıldılar, baş redaktor isə məchul bir məmura 2 gün vaxt verdi



Eynulla Fətullayev



Akif Nağı

manda bildirdi ki, ümumən Qarabağ Azadlıq Təşkilatının adı da çox gülməlidir. Onun sözlerine görə, A.Nağı bu haqda düşünsə daha yaxşı olar. Müsahibəzə statusunda yazdığını ki-mi, kimə 2 gün vaxt verme- sini isə açıqlamadı: "Mən öz sözümüz yazdım. O sözün müəllifi də öz payını götürdü. Əsas odur ki, mən öz mesajımı ona yoldadım".

Akif Nağı isə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmasının səbəblərini ölkə.az-a açıqlayıb: "Haqqm.az saytının baş redaktoru Eynulla Fətullayevin erməni jurnalist Suzan Ca-

gınanı işe götürməsi ilə bağlı QAT-in sərt açıqlaması olmuşdu. Bu açıqlama ilə əlaqədar məni Bakı Şəhər Baş Polis İdarəsine çağırıldılar. Məni Bakı Şəhər Baş Polis İdarəsinin reis müavini Səhlab Bağırov qəbul etdi. Qəbulda Səhlab Bağırovdan başqa digər dövlət qurumlarının nümayəndələri də iştirak edirdi. Səhlab Bağırov və görüşdə iştirak edən digər şəxslər mənə dövlətin mövqeyini çatdırıldılar. Bildirdilər ki, bu, dövlət səviyyəsində aparılan bir siyasetdir. Bunun müsbət cəhətləri var. Mən də öz mövqeyimi əsaslandırdım.

## Tanınmış hakimin beyninə qan sizib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qan sizidi barədə məlumat yarılıb.

Lent.az-in məhkəmədən eldə etdiyi məlumatə görə, o, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir.

Mərkəzi Neftçilər Xəstəxanasından faktı təsdiq-ləyiblər. Bildiriblər ki, Ənvər Seyidovun həyatına təhlükə qalmayıb və səhhətində irəliləyişlər var. Məlumatə görə, Bakı şəhər sakini, 1949-cu il təvəllüdü Seyidov Ənvər Cümşüd oğlu xəstəxanaya hipertonik kriz, üzərə çatışmazlığı və beynin qan dövrəninin keçiriciliyinin pozulması diaqnozu ilə daxil olub. Dərhal təcili və təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib, eləcə də digər təcrübəli həkimlər xəstənin müalicəsinə cəlb edilib. Hazırda Ə.Seyidovun həyatı üçün təhlükə yoxdur və müalicəsi bir neçə gün reanimasiya şöbəsində davam etdiriləcək.



Ənvər Seyidov

## 49 yaşlı məhbəus qəfil oldu

Azərbaycanda daha bir məhkəmə dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmetin 6 sayılı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən mehkum,



1967-ci il təvəllüdü Əlişah Əliy oğlu Melikov qəfildən vəfat edib. Ölümün səbəblərini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.

- ANS-çılər arasında hazırladı əhval-ruhiyyə necədir?

- 26 noyabr ANS-in ilk efir günü kimi qeyd edilir. Bu il bizim 25 yaşımız tamam oldu. Həmişəki kimi hamımız bir yere toplaşıb bu günü qeyd etdik. Orda hamının gözlərində ümidi qılgıçımı gördüm. Hamı əvvəlki kimiydi - məhribən, səmimi, gülərəzli, hay-külyü...

- Onlar kanalın açılmasını gözləyirlər, yoxsa getməyi düşündürler?

- Gedənlər də var, qalanlar da. Gedənlər də getdikləri iş yerlərində rəhberliyi xəbərdar ediblər ki, ANS açılan günü ANS-ə qayıdacaqları. Hamı ümid edir ki, president İlham Əliyev ANS-in mavi ekrana qayıdış xalqımıza qulluğunu davam etdirməsinə kömək edəcək.

□ Nərgiz LİFTİYEVA

# Sevda Həsənova ANS TV-dən

**ANS**

televiziyasının proqramlar departamen-tinin direktoru Sevda Həsənova müsa-vat.com-a danışır. O, ANS TV-nin fealiyyətinin bərpasına ümid etdiyini dileyib.

- *Sevda xanım, ANS-ə galisini necə xatırlayırsınız?*

- 1994-cü ilin may ayında ANS ÇM radiostansiyası fealiyyətə başlayanda bacımin rəfiqəsi orda çalışmağa başlamışdı. Bacım mənə də təklif etdi ki, ANS-i yaradınlar radio açıblar, bəlkə orda özünü sınavayan. İyunun 7-si idi. Məni apardı ANS ÇM-ə, Vahid Mustafayev müsahibə apardı mənimlə, səsimin radioya uyğun gəlib-gelmədiyini yoxladılar. Sınaq müddətim başladı, ay-

yarım gecə-gündüz ANS ÇM-də çalışdım və nəhayət, işe qəbul olundum. Əmək kitabçamda yazılığına görə 22 iyul 1994-cü ildən ANS-də rəsmi fealiyyətə başladım.

- *ANS sizin üçün nədir?*

- ANS mənim üçün ikinci Vətəndir, ocaqdır, müqədəsdir, hər şeydir!

- *Başqa bir televiziya və ya mətbuat orqanında çalışmağı düşünürsünüz?*
- Ağılmadan belə keçirməm...



- *ANS-in yenidən fealiyyətə başlamasını gözləyirsiniz-mi?*

- Təbii ki... Allahdan ümid üzülməz...
- *Dəfələrlə ANS-in bağlanması gündəmə gəldi və ANS*

*bunlara qalib gələ bildi. Bu dəfə niyə alınmadı?*

- 10 il evvel də məmurlar ANS-i bağlayanda prezident İlham Əliyev bizə dəstək göstərdi. İnanıram ki, bu

dəfə də cənab prezident humanistlik nümayiş etdirərək, bizə yardım elini uzadacaq.

- *Sizcə, ANS-in əleyhinə çələşən qüvvələr var mı?*

- Olmasayıdı, fealiyyətiz dayandırıldı, sizcə? Yəqin ki, var, amma ünvanı belli deyil mənə.

- *Televanalın fealiyyətə başlamasını gözləyirsiniz-mi?*

- Bu rəqəmi mühasibatlıq verə bilerdi. Kimmersiya sirri olduğu üçün yəqin heç mənə də məlumat verməz-lər. Lakin təsəvvür etmək mümkündür ki, iri media holdinginin işləməməsi şirkətən qədər ziyan vurur.

# 2016-ci ilin əsas hadisələri - aprel sayası, bahalasma və dözümlü xalq...

## 2016

-ci ilin başa çatmasına sayılı günlər qalıb. Bu il ölkəmizdə kifayət qədər ciddi hadisələrin baş verdiyi il kimi tarixə keçir. Ölkə daxilində coxsayılı proseslər cərəyan etdi ki, onların içərisindən hansının ilin hadisi olduğu müəyyən etmək bir qədər çətinidir. Amma bununla belə, onlardan ən önəmlilərini qeyd etmek olar.

\*\*\*

Öncəliklə aprelə baş verən 4 günlük müharibəni xatırladıq. 2-5 aprel aralığında baş veren döyuşlərdə Azərbaycan ordusu düşmənə sarsıcı zərbə vurdu, ermənilər pərən-pərən oldular.

İqtisadi böhranın yaratdığı çətinliklərə, eləcə də, qaz və işiğin qiymətinin artmasına, mənatın sürətlə dəyərden düşməsinə baxmayaraq, xalqımızın dözüm ve səbir nümayiş etdirməsi buna sübut kimi göstərilir.



**Sərdar Cəlaloğlu:** "Bu, Azərbaycan xalqının dözümlülüyü deyil, taleyi ilə barışmasıdır"

İkinci yaddaqalan hadisə isə il ərzində neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, qaz və işiğin qiymətinin qaldırılması oldu.

Üçüncü hadisə kimi isə... Azərbaycan xalqı gösterilir.

**Hərbi ekspert Üzeyir Cəfərov** bildirdi ki, aprel savaşının bir nömrəli hadisi olmalıdır: "Azərbaycanın əsas problemi Dağlıq Qarabağ olduğuna görə aprelə baş verən döyuşlər nəticəsində ordumuzun şəhərətəqəfi" dedi.



**Fikrət Yusifov:** "1995-ci ildən sonra ölkə iqtisadiyyatında baş verən azalmanın ilin hadisi kimi dəyərləndirmək lazımdır"

Əsgər və zabitlərinin dünyaya verdiyi mesaj ilin bir nömrəli hadisi olmalıdır. Başqa bir hadisə görmürəm və fərqləndirə bilmirəm. Azərbaycanın yegane arzusu ərazi bütövlüyünün təmin edilməsidir. O istiqamətdə Azərbaycan əsgərləri üzərlərinə düşəni edirlər. Beşən çox təessüflənirəm ki, hərbiçilərimiz istədiyimiz tərzdə təhlükə olunmurlar. Nə yaxşı sosial şəbəkələr var. Tələviziyanlar bu missiyani gecə-gündüz təhlükə etməlidirlər. Azərbaycan əsgəri ən yüksək hörmət və diqqətə layiq olmalıdır. Aprel hadisələri onu gösterdi ki, siyasetçilər və diplomatların 20 ildən çoxdur etməklərini Azərbaycan ordusuna təsdiq etdilər. Qazın və elektrik enerjisinin qiymətlərində baş verən etdi. Təessüflər olsun ki, son-

radan bizi qarşı çıxın oyunları oynanıldı. Aprel hadisələri 8 aydan çoxdur baş verib, amma təessüf ki, məsələlər öz həllini hələ də tapmayıb. O qədər də bədəguman deyiləm. Qanla alınmış ərazilər tarixdə görünməyib ki, danışqlar yolu ilə geri qaytarılsın. Bu baxımdan, inanıram ki, Azərbaycan ordusunu bu missiyani uğurla yerinə yetirəcək".

**İqtisadçı alim Fikrət Yusifov** son 21 ilde Azərbaycan iqtisadiyyatında bu il baş verənlərin ilin hadisi olması ilə razılaşır: "Bütövlükdə 1995-ci ildən sonra ölkə iqtisadiyyatında ilk dəfə baş verən azalmanın ilin hadisi kimi dəyərləndirmək lazımdır. Qazın və elektrik enerjisinin qiymətlərində baş verən son artımlar isə iqtisadi tənəzzürlərə təhlükə olunmurlar. Nə yaxşı sosial şəbəkələr var. Tələviziyanlar bu missiyani gecə-gündüz təhlükə etməlidirlər. Azərbaycan əsgəri ən yüksək hörmət və diqqətə layiq olmalıdır. Aprel hadisələri onu gösterdi ki, siyasetçilər və diplomatların 20 ildən çoxdur etməklərini Azərbaycan ordusuna təsdiq etdilər. Qazın və elektrik enerjisinin qiymətlərində baş verən etdi. Təessüflər olsun ki, son-



**Üzeyir Cəfərov:** "Apreldə baş verənlərin ilin bir nömrəli hadisi olmalıdır"

zülün nəticəsi kimi qiymətləndirilməlidir. Ölkəyə böyük neft pullarının gəlməyə başladığı 2008-ci ildən sonra iqtisadiyyatda ilk dəfə idi ki, rəsmi geriləmə qeydə alındı və ölkənin tədiyyə balansı 2005-ci ildən sonra ilk dəfə idi ki, kəsrə formalasdı. Neft gelirinin bir neçə dəfə azalması, iqtisadi aktivliyə kifayət qədər mənfi təsir edə bildi. Ən böyük geriləmə tikinti sektorunda baş verdi. Aydın olmayan səbəblərdən qeyri-neft sektorundan ixracın hecmi da kəskin şəkildə azaldı. Bank sektorunda ciddi problemlər yaşandı. Ondan artıq bankın fealiyyətinə xitam verildi. Manatın 2015-ci ildə baş vermiş iki keskin devalvasiyasından sonra banklardan xarici vallyutada kredit götürən vətəndaşlar daha ağır durumla üz-üzə qaldılar. Real olaraq bank sistemi iflic olma həddinə gəlib çatdı. Bir qədər önce isə enerjidaşlıclarının qiymətləri artırıldı. Bütün bunlar dünyada baş verən iqtisadiyyatın ölkə iqtisadiyyatının mövcud durumdan çıxmamasını təmin edə biləcək bir çox qərarlar qəbul edib. Bu qərarların icrası normal təmin ediləcəyi halda, yaxın bir neçə il ərzində mövcud durumun aradan qaldırılması mümkün kündür. Bunun üçün bütün səyələr bir araya getirilməli və ən azından yaxın bir il ərzində dövlət xərcləmələrinin ciddi qənaət rejimləri tətbiq etmək yolu ilə maliyyə bazarda sabitliyin yaradılmasına nail olunmalıdır. Vallyuta bazarı tam nəzarətə götürülməli və buradakı özbaşinalığı son qoyulmalıdır. İş adamanın qarşısında enəqələr yaranan her hansı bir məmur isə ən sert formada cezalandırılmalıdır".

**ADP sədri Sərdar Cəlaloğlu** hesab edir ki, bu, Azərbaycan xalqının dözümlülüyü deyil, taleyi ilə barışmasıdır: "Dözümlülük başqa anlayışdır. Şüurlu şəkildə insan bir şeyi görür və düşünür ki, bu addımı atmamalıdır. Dözümlülük demokratiyanın ən yüksək göstəricilərindən biridir. İnsan ədalətsizliyə dözürse, bu, sadəcə olaraq, gücsüzlükdür. 2017-ci il bütün dünyada təhlükeli il kimi qələmə verilir. Hətta üçüncü dünya mühərribəsinin başlanacağı il kimi görünür. Azərbaycana gəldikdə, üzümüze gələn il özündə qaynaqlanan problemlərlə birləşdikdə ölkəmiz üçün daha çətin il olacaq. Düşünürem ki, 2017-ci ildə xalqımız bugünkü "dözümüz" davam etdirilməyecək".

□ Cavanşir Abbaslı

## Eldar Mahmudovun əlindəki 2800 seks videoları ələ keçdi - iddia

**İlham İsmayılov:** "Hakimiyyət üçün 2800 videodan 3-4-ü maraqlıdır, yerdə qalanları ələ də əhəmiyyətli deyil"



**Eldar Mahmudov**

dov tutulmursa, bəlkə əlinde ələ videolar var ki, hələ ki onları yayılmasından çəkinirlər. Bu günə qədər Eldar Mahmudov həbs edilməyib, çox rəhatdırısa, deməli, ortada çəkinənək bir şeylər var. Bu da bir müddət ola bilər. Sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir".

**İlham İsmayılov** reket metbuatdan istifadəsinin səbəbinə də aydınlıq getirdi: "Məqsəd lap əvvəldən kimişə "verbovat" edib dövlətə işlətmək, dövlətin təhlükəsizliyini təmin etmək olmayıb. Kompromateriallar yalnız və yalnız pul almaq, varlanmaq, rüşvət, korrupsiya əlaqələrini genişləndirməyə vasitə olub. Reket metbuatdan "verbovka" üçün yox, yalnız pul qazanmaq üçün istifadə edilərlər. Bu videoları çəkən reket jurnalistlər və keçmiş MTN əməkdaşları pul qazanıblar".

**İlham İsmayılov** deyir ki, reket jurnalistlərin həbsi keçmiş MTN rehbərliyinin həbsinə yol açır. "Keçmiş MTN işçisi ilə reket jurnalistin xarakterində möhkəmliyi eyni deyil. Həqiqətən də istintaqa kiməsə çıxmır. İstintaqa maraqlı deyilsə, üstündən keçəcəklər. Özləri üçün bileyəklər, amma maraqlı olmadıqda üstündən keçəcəklər".

□ E.MƏMMƏDƏLİYEV

övlət Təhlükəsizliyi Xidmətinin reket jurnalistlərə qarşı keçirdiyi əməliyyatlar maraqlı mənzərəni üzə çıxarıb. Ötən gün son dərəcə sensasiyalar açıqlanılar verən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib ki, həmin jurnalistlər müəyyən vezifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər.

Bu son dərəcə sensasiyalar açıqlanmadan bir müddət önce, daha dəqiqi, bu ilin iyundan MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuaat məsahibəsində demişdi ki, Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları səyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barede şəntaj xarakterli videomaterialları toplayıb. Ərəstun bildirmişdi ki, Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, içtimai fealları və digərlərini şəntaj etmək üçün gizli çekilişlər var və konkret rəqəm də açıqlanıb: 2800 seks video CD-ləri. Yəni iddia etmək olar ki, bu seks videoları elə E.Mahmudovun əlində saxladığı şəntaj materialları da ola bilər.

Keçmiş MTN polkovniki İlham İsmayılov "Yeni Müsavat" açıqlamasında deyib ki, şəntaj videolarının surət pul qazanmaq üçün çəkildiyinə şübhə etmir: "Hakimiyyət üçün 2800 videodan 3-4-ü maraqlıdır, yerdə qalanları elə də əhəmiyyətli deyil. Nə olacaq həmin videolar-

dəfə kimdir. Hər kəsin bir çəkisi var. Elə şəxs ola bilər ki, onun siyasi çəkisi var. Elə şəxs də ola bilər ki, nüfuz çəkisi var, cəmiyyətdə tanınır. Bu məna-

da beş şəxslərin videoları rezonans doğura bilər. Yoxsa ayrı-ayrı fərdlərin seks videoları kimə maraqlı ola bilər? Ehtimal edirik ki, bu gün Eldar Mahmudov

**T**arif Şurasının qazın və elektrik enerjisinin qiymətlərini bahalaşdırması ölkədə sosial gərginliyi tətikləyən faktora çevrilib. Ortada sosial narahatlılığı ifadə etləyən hansısa hərəkətlənmə, etirazlar olmasa da Tarif Şurasının qərarının narahatlıq yaratdığını hakimiyət deputatları belə dili götərlərlər. Yayılan xəberlərə görə, prezident İlham Əliyevin yanvarın birinci yarısı keçirəcəyi müşavirədə Nazirlər Kabinetini buraxacağı gözlənilir. Məlumatlara görə, yeni formalasdırılacaq Nazirlər Kabinetində köhnələrin eksəriyyəti, hətta bir neçə "açar" nazirlər yer almaya bilər.

Prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji "yol xəritələri"ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabinet-i-yeni kadrlarla həyata keçiriləməsi planı var. Xəbərlərdə qeyd edilir ki, Nazirlər Kabinetini buraxılacaq halda fevralda 82 yaşı tamam olacaq Artur Rası-Zadə yenidən baş nazir təyin edilməyəcək. Eyni zamanda bir sira struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərinə ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir.

Struktur islahatlarının anonsunu bir həftə önce Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət bütçəsinin müzakirəsi zamanı çıxışında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da verib. S.Novruzov deyib ki, artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdiril-

məlidir: "Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idarəetmə aparatının sadələşdirilməsi hökumətin prioritətlərinə daxildir".

Onu da qeyd edək ki, Tarif Şurasının qərarının ya ləğvi, ya da əhaliyə köhnə qiymətlərlə nəzərdə tutulan limitin miqdarnın artırılması üçün bir sıra siyasi, ictimai qüvvələr, iqtisadçılar, siyasetçilər hakimiyətə müraciətlər ünvanlayıblar. Bunlardan biri də **Yeni AXCP-nin sədri Razi Nurullayev** olub. R.Nurullayev "Yeni Məsavat'a açıqlamasında bildirdi ki, eger prezident Tarif Şurasının qərar ile bağlı sözügedən addımlardan birini atsa, bu, hər kəs tərəfindən müsbət qarşılanacaq. Xalq həm belə bir qərarı, həm de yarımaz hökumətin buraxılması barədə qərarın verilməsini, yeni həqiqi islahatçı komandanın hökumətə gətirilməsini gözləyir: "Öncə deyim ki, mən və partiyamız

# Yanvarda Nazirlər

## Kabinetini buraxıla biler

Yeni ilin ilk ayında sürprizlər gözlənilir; məlumatlara görə, yeni formalasdırılacaq Nazirlər Kabinetində hətta bir neçə "açar" nazirlər yer almaya bilər



prezidenti Tarif Şurasının qərarına yenidən baxmağa və xalqın mənafeyine uyğun düzəlişləri etməyə çağırıb. Eyni zamanda bir-birini təkrarlayan dövlət qurumlarının da ləğv edilməsini təklif etmiş və təklif-

ləri də Prezident Administrasiyasına təqdim etmişik. "Yol xəritələri"nin yerinə yetirilməsi yeni və savadlı kadrlara həvəle olunmalıdır. Bununla bağlı təklifimizi hökumətə yazılı surətdə təqdim etmişik və mətbuatda

da dərc edilib. İndi bütün bu addımların hamısının atılacağına o qədər inanmasam da, reallaşa yaxşı olar. Hökumət sosial öhdəliklərini yerinə yetirmək üçün dəsiyalardan canını qurtarmalıdır. "Azərişq", "Azərqaz", "Azəristiliktechizat" və digər bu kimi dövlət qurumları sərməye qoymaq üçün büdcə pullarını sərf edirlər. Hökumət bunu edə bilmir artıq. Onlardan kəsib sosial öhdəliklərini yerinə yetirmək və bəzi əmək haqlarında artırmak etmək niyyətindədir. Onun üçün də Tarif Şurasının qərarının ləğv edilməsi optimal variant deyildir. Ən yaxşı, işq və qaza qoyulan limitlərin artırılmasına ümidi etmək olar.

□ **Etibar SEYİDAĞA**

Komandaya yeni kadrların celb edilməsi isə təbii ki, olacaq. Amma həlledici vəzifələr yene də köhnə qvardiyənin elində qala bilər".

Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibinə baş nazir və 6 müavini, 20 nazir, 9 komitə sədri, 4 Dövlət Agentliyi rəhbəri, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, Dövlət Dəniz Administrasiyasının reisi, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru, Dövlət Migrasiya Xidmətinin reisi, Dövlət Sərhəd Xidmətinin reisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin reisi, Milli Arxiv İdarəsinin reisi daxildir.

# Xaricdəki 40 milyardımız...

**Vahid Əhmədov:** "Xaricdəki ehtiyatların ölkəyə gətirilməsi üçün dövlət başçısının müvafiq qərarı olmalıdır"

**R**əsənəvi iqtisadiyyatını gələn il çətin sınaq gözləyir. Ölkənin Ehtiyat Fondu 2017-ci ildə tamaman istifadə ediləcək. Bu barədə Rusiya Hesablaşma Palatasının sədri Tatjana Qolikova "Oqonyek" jurnalına verdiyi müsahibəsində bildirib.

T.Qolikova bildirib ki, 2017-ci ildə Ehtiyat Fondu tamamən istifadə ediləcək və hökumət Milli Rifah Fonduñun vəsaitinin istifadəsinə başlayacaq.

Hesablaşma Palatası rəhbərinin fikrincə, Nazirlər Kabinetini yeni ehtiyat yaratmali və 2017-ci ildə əvvəlki kimi iqtisadiyyatın yüksəldilməsinə vəsiyyəti olan avtomobil sənayesi, kənd təsərrüfatı maşınqayırmasına və digər sahələrə dəstək göstərməlidir.

Tatjana Qolikova bildirib ki, artıq indidən vəsait axtmak lazımdır, cünki bu ehtiyatlar olmadan vəziyyətə operativ reaksiya göstərmək və ilin əvvəlindən maliyyə dəstəyini təmin etmək imkanı olmayıcaq.

Xatırladaq ki, eyni vəziyyət Azərbaycan üçün də keçərlidir. Ölkənin valyuta ehtiyatları azalmağa doğru gedir. Belə bir məqamda ölkənin xaricdə saxlanılan valyuta ehtiyatlarının ölkəyə gətirilməsi gündəmə gəlir.

**Milli Məclisin deputati Vahid Əhmədov** "Yeni Məsavat'a açıqlamasında artıq bu ehtiyac yarandığını bildirdi: "Ölkədə təxminən 40 milyard manat vəsait yaxın valyuta ehtiyatı var, Mərkəzi Bankda və Neft Fondunda saxlanılır. Xaricdəki ehtiyatların ölkəyə gətirilməsi üçün isə dövlət başçısının müvafiq qərarı olmalıdır. Xüsusilə də bank sisteminin sağlamlaşdırılması üçün müəyyən qədər vəsait ehtiyac var. O vəsait xərclənərsə, müəyyən problemlər həllini tapmış olar".

**Gələn il üçün dövlətin təxminən 1 milyard dollarla yaxın xarici borc öhdəliyinin icra edilməsinə gelincə,** V. Əhmədov bildirdi ki, bunun üçün büdcədə vəsait nəzarət tutub: "Xarici borcun ödənilməsi üçün büdcədə vəsait nəzərdə tutulub. Lakin bununla bağlı da müəyyən problemlər var. Milli Məclisdə müzakirələr zamanı da biz bu məsələyə toxunuruq. Ölkənin xarici borcu hazırla ümumadxılı məhsulun 20 faizi ni təşkil edir. Lakin bu, digər ölü-



**Vahid Əhmədov**

istiqamətdə addım atılmaya-

caq". **Eksperdin sözlərinə görə,** hökumətin qlobal maliyyə institutlarından borçlanmaya gediləsi ehtimalı daha yüksəkdir: "Həzirdə bu proses gedir. 2017-ci ildə borclanma da-ha da dərinleşəcək. Xüsusen de strateji islahatlarla bağlı Avropa Yenidənqurma və İrkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə da-nışıqlar gedir. Cox güman ki, Neft Fondu aktivlərinin azalmasının qarşısını almaq üçün ellərindən gələni edirlər. Bu baxımdan, düşünmürəm ki, gələn il fond rezervləri ölkəyə getiriləcək. Büyük ehtimalla bu

lərək banklarda yerləşdirilsin. Bu yolla həm ölkədəki valyuta tələbinin bir qismini qarşılaşdırmaq olar, həm də məzənnədə sabitliyə müəyyən qədər nail olmaq olar. Eyni zamanda bununla yeri bankların ucuz maliyyə vəsaitlərinə çıxışını təmin etmek mümkündür. Çünkü banklar bahalı borçlandıqda kredit siyaseti də bahalı olur. Bundan əlavə də, iqtisadiyyata kredit qoymuşlarının həcmi artırmaq olar ki, bu da hazırlı passivlik müşahidə olunan iştəsi mühitdə aktivliyin yüksəlməsinə səbəb ola bilər. Aktivlərin ölkəyə gətirilməsi bu istiqamətlərin hər birinə müsbət təsir edə bilər. Hökumət isə bu

məsələdə mühafizəkar mövqə nümayiş etdirir. Düşünürəm ki, proses 2017-ci ildə də davam edəcək. Ancaq ne zamansa Neft Fonduñun vəsaitlərinin ölkəyə getirilməsi prosesi baş tutsa, o zaman prosesdə şəffaflıq əsas məsələ olacaq. Çünkü prosesə ictimai nəzarət təmin edilməyəcəksə, şəffaflıq gözlənməyəcəksə, çox qısa müddətə bu vəsaitlər qeyri-legal valyuta dövriyyesinin, ölkəyə qeyri-legal valyuta axınının və korrupsiyanın predmetinə çevrile bilər".

**Rəşad Həsənovun sözləri-ne görə,** xaricdə saxlanılan valyuta ehtiyatlarının likvitliyi də əlavə bir müzakirə predmetidir: "Həzirdə Neft Fonduñun vəsaitləri 35 milyarddan bir əqədər artıqdır. Bu vəsaitlərin demək olar ki, hamısı xaricdə saxlanılır. Son hesabatda da məlum oldu ki, Neft Fonduñun ölkədə 3 milyarda yaxın aktivti yaranıb. Bu vəsaitlər ölkədə saxlanılır, eləcə də çox az bir hissəsi, 1 milyard dollar Beynəlxalq Bankda yerləşdirilmişdi. Qalan bütün vəsaitlər isə xaricdə saxlanılır. Bu vəsaitlər əsasən xarici valyutada saxlanılır. 50 faizi ABŞ dollardır, 35 faizi avroda, 10 faizi funt sterlinqdə, 10 faizi səhm paketi və daşınmaz əmlakda, 5 faizi isə qızılıtlarla saxlanılır. Lakin bu vəsaitlərin likvitliyi mübahisəlidir. Bir neçə ay önce ictimaişdirilən məlumatlardan məlum oldu ki, ilkin mərhələdə Neft Fonduñun likvitləşdirə biləcəyi vəsait 6 milyard dollardır. Hələ ki ondan artıq vəsaiti likvitləşdirə bilmir. Lakin zərurət yaranırsa öz səhəm paketlərini və ya banknotlarını dəha aşağı qiymətə satmaqla likvit vəsaitlərin həcmini artırıbilər. Amma bu zaman zərər yaranacaq".

□ **Nərgiz LİFTİYEVA**



## Sionizmə qarşı sinizm?

Xəlid KAZIMLI

8-9 il öncə bir yazım dərc olunmuşdu, içində təxminən bələ bir cümlə vardı ki, İran II Dünya müharibəsində Holokost (yəhudilər soyqırımı) cinayətinin töredilməsini danmaqdə haqsızdır.

Gerçekdən də təxminən 6 milyon insanın qaz kameralarında boğulduğu, diri-dirisi yandırıldığı, qurbanlıq heyvanlar kimi gettolarда saxlanıldığı və vaxtaşını seçilib gülləndiyi barədə minlərlə, on minlərlə fakt, şahid ifadələri olduğu halda bunu necə danmaq, "yox, ele şey olmayıb, bütün bunlar yəhudilər uydurmasıdır" demək olardı.

Bunu heç qəddar faşistləri yetişdirən alman xalqı da dəmir və öz tarixini xəcalət hissi ilə yadda saxlayaraq, dünya müharibəsinin en böyük zərərçəkənləri olan yəhudilərə maddi təzminat ödəyir.

Həmin yazidan iki gün sonra İsrail səfirliyinin Atəş adlı azərbaycanlı əməkdaşı zəng edərək səfir Artur Lenkin yazı müəllifi ilə danışmaq istədiyini bildirdi. Danışdıq. Cənab səfir yazidakı o cümləyə görə minnətdarlığını bildirdi, dedi ki, nə yaxşı, bu ölkədə Holokost faktını konstatasiya edən jurnalistlər var.

Elə çıxırdı ki, biz müsəlman ölkəsinin vətəndaşıyiq, özümüz də şəhərinə mənsubuq deyə, mütləq İranın siyasi ritorikasını davam etdirməli, "yox, tarixdə Holokost deyilən cinayət olmayıb" kimi rəylər bildirməliyik. Bizzən gözlənti bu imiş, ancaq men Holokostu etiraf etməklə fərqli mövqe tutmuşam.

O zaman cənab Lenkə dedim ki, Azərbaycanda bütün məsələlərdə obyektiv olmağa çalışan jurnalistlər çoxdur və hər kəs dünya tarixində baş vermiş böyük hadisələrin təfrüratını pis-yaxşı bilir. Səfir isə İranın ölkəmizə xüsusi ərkəle yanaşdığını, onu öz təsiri altına almağa çalışdığını, İsrailə qarşı yönəltmək istədiyini bildirdi.

Sonralar bir neçə dəfə sübut olundu ki, gerçəkdən də İranın Azərbaycanın xarici siyasetinə təsir göstərmək, ona hansı dövlətə dost, hansiylə düşmən olmayı diktə etmək kimi bir hevəsi var.

Əlbəttə, biz din-məzhəb baxımından İrana, etnik kökəncə Türkiyəyə, elm, təhsil sahəsində isə Rusiyaya yaxınlaşqı. İlkəldər ki, öz şərqi qafamızla Avropaya integrasiya olunmaq yolu seçmişik və ayaqlarımızdan asılmış pudluq daşları birlikdə qarış-qarış Avropaya doğru irəliləyir, Avropa ailəsinin üzvü olmağa çalışırıq.

Fəqət həm ölkəmizin şimalında, həm də cənubunda Azərbaycanın müstəqil dövlət olmasını həzm etməyən iri dövlət var - İran və Rusiya.

Onlar bu ölkənin müstəqil xanədanlıq, avtonom quberniya olmasına, öz əhalisinin öz qanunlarıyla idarə etməsinə qarşı deyiller, isteyirlər ki, bu kiçik dövlət öz rəyyəti ilə istədiyi kimi rəftər eləsin, ancaq xarici siyaset yeridərən məhz onların iradəsini nəzəre alınsın.

Rusiya Azərbaycanı Qərbe, Avropaya qarşı qoymaq niyətindədir, arzulayı ki, bu ölkə demokratik dəyərləri yaxına buraxmasın, insan haqlarına riayət etməsin. Maraqlıdır ki, Rusiya Azərbaycanın Türkiye ilə daha da yaxınlaşmaq, qardaşlaşmaq məqsədində qarşı deyil, bu faktla barışlıdır, amma Avropaya yaxınlaşmasını qəbul etmir.

İran isə Azərbaycanı hələ də Rusyanın vassali hesab edir, Türkiyəyə yaxınlaşmasını narazılıqla seyr edir, Avropaya integrasiyini qəbul etmir, İsrailə münasibətlərini isə özünə qarşı düşməncilik sayır, ölkəmizi sionizmə qahmar çıxmada suçlayır.

Yoxsa müstəqil bir dövlətin (İsrailin) baş nazirinin Azərbaycana səfərə gəlməsinə bunda kəskin reaksiya verilməzdi.

İsrail və İran barışmaz düşməndirlər, amma Arazin bu təyindəki Azərbaycan İranın ostası olmadığı üçün bu dövlətle eyni münasibətədə olmaq zorunda deyil. Ona qalsa İran da Azərbaycanın qatı düşməni olan, onun minlərlə vətəndaşını - müsəlmanları qətl yetirmiş, ərazisinin 20 faizini işgəl etmiş Ermenistanla isti münasibətlərə malikdir. Bu iki dövlətin rəhbərləri vaxtaşını görüşür, birgə layihələr həyata keçirirlər.

Məgər Qarabağda erməni faşizminin qurbanı olan müsəlmanlar Fələstində İsrail hərbçiləri tərəfindən öldürülən müsəlmanlar qədər əziz deyillər? Əksinə, Fələstində müsəlmanları ile iranlıların yalnız din qardaşlığı varsa, İran və Azərbaycan əhalisinin böyük bir hissəsinin həm din-məzhəb, həm də milli-ətnik qardaşlığı var.

Demək, bir çox hallarda dövlət maraqları dini, milli, hətta beşeri dəyərləri də üstələyə bilir, hər bir dövlət özüne faydalı olan müttəfiqiye üstünlük verir. Özüne rəva bilmədiyini başqaşından tələb etmək isə sinizmdir.

**M**üstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ek-sər ölkələrdə müxalifət derin böhran yaşayır. Görünən həm də budur ki, sanki MDB-yə daxil olan dövlətlərdə müxalifətin sıradan çıxarılması eyni ssenari üzərində gedir və bir mərkəzdən idarə olunur. Bu kontekstdə göz önüne gələn ilk ölkə Rusiyadır. Çünkü keçmişə nəzər salsaq görərək ki, şimal qonşumuzda müxalifətin ziifləməsindən, sixşdırılmasından sonra eyni proseslər vaxtile SSRİ-yə daxil olan ölkələrdə də getməyə başladı. Bir faktı qeyd edək ki, Boris Yeltsinin hakimiyyəti dövründə, eləcə də hazırlı prezident Vladimir Putinin hakimiyyətinin ilk illərində Rusiya müxalifəti kifayət qədər güclü idi və ölkədə demokratiya var idi. Lakin Putinin hakimiyyəti davam etdikcə rus müxalifəti tədricon sıradan çıxarılmışa başladı və sonunda bugünkü təleyini yaşamağa məhkum edildi. Məhz MDB ölkələrində demokratik döşərgələrin yox edilməsi siyaseti də bu illərdən sonra başladı.

Doğrudur, bu vəziyyəti bütün keçmiş sovet respublikalarına aid etmək olmaz. Gürcüstan və Ukrayna bu məsələdə qismən fərqlənir. Amma Rusiya bu ölkələrə də "qarmaq atmağa" başlayıb. Məsələn, bu ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərində gürcü müxalifətinin udumması və şimal qonşumuzun indin özündə də apardığı Ukrayna siyasetini qeyd etmək kifayət edər.

**Politoloq Qabil Hüseynli** hesab edir ki, Rusiya MDB ölkələri üçün hər zaman mühüm əhəmiyyət kəsb edir: "Bu ölkədə baş verən hər hansı bir hadisə güzgü daqiqiliyi ilə başqa postsovet ölkələrinə də öz təsirini göstərir. Yeltsin dövründə Rusiyada demokratiyanın çıxaklınməsi dövrü idi. Amma Putin hakimiyyətə gəldikdən sonra onun en vacib fealiyyətlərindən biri Rusiya ərazisindəki muxtar qurumlara verilmiş müəyyən azadlıqların leğv edilməsi və onunla birlikdə müxalifətin bir növ sıradan çıxarılması ilə bağlı oldu. Sözün əsl mənəsində avtoritar rejim qurmağı qarşısına məqsəd qoyan Pu-

sovet respublikalarının hələ də Rusiya ilə bağlıqları qalmadıdır. Bu səbəbdə Putinin siyasetinə bəzi dövlətlər də qoşuldu və onun siyaseti öz təsirini göstərdi. Dündür, Orta Asiya-istər türkəlli, istəsə də, qeyri-türkəlli ölkələrə sun-dövlətlərində Yeltsin dövründə demokratiya yox idi. Həmin dövlətlərde demokratiya öz bəhrəsini verməmiş və demokratiya bu ölkələrdə yaranma bilməmişdi. Azərbaycan bu sarıdan istislər var. Ölkəmizdə de-

proseslərə təsirləri o qədər də böyük deyil. Azərbaycanda əhalinin kifayət qədər fəallıq dövrələri də olub. Amma indi də tam passiv demek olmaz. Sadəcə olaraq, siyasi müxalifə xalqla elaqə qura bilməyib, bunun da nəticəsində bazasının böyük hissəsini itirib.

Azərbaycanla Gürcüstan və Orta Asiya respublikalarını müqayisə edə bilmərəm.

Çünki hər birinin öz spesifikasi var. Azərbaycan demokratik dəyərlərin bərqərar olması

baxımından uzun illər Gür-

## Kecmiş sovet respublikalarında müxalifət yox olur-Putin ssenarı

**Qabil Hüseynli:** "Yeltsinin vaxtında Rusiyada demokratiyanın çıxaklınməsi dövrü idi, Putin isə..."



mənəsində qədər güclü olub. Sadəcə olaraq, siyasi müxalifənin passivliyi üzündən bu öndərliyi əldən verib".

**Politoloq Rusyanın MDB ölkələrində müxalifətin yox edilməsində maraqlı olmasına da toxundu:** "Putin avtoritar rejim yaradıb və sərhədlərində də belə rejimlərin olmasını istəyir. Çünkü belə rejimlər Putinin qeyri-məhdud hakimiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Belə rejimlər dil tapmaq, yeri geləndə öz iradəsini diktə etdirmək onun üçün o qədər də çətin olmur".

□ Cəvansır Abbaslı

## Qorbaçovun "yuxu"su-SSRİ-nin sərhədlərinin bərpası...

**Ekspertlərdən sərt və həyəcanlı açıqlamalar gəldi**

**SSRİ-nin** sabiq prezidenti Mixail Qorbaçov SSRİ sərhədləri daxilində yeni ittifaqın yaranma ehtimalından damşıb. Qorbaçov deyib: "Sovet ittifaqı yox, İttifaq yaranıb. İttifaqın daxilində, Keçmiş sərhədlər daxilində, keçmiş həyətlə, könüllü sərtdə yeni İttifaqın qurulması mümkündür".

Keçmiş sovet liderinin fikrənə görə, Sovet İttifaqının dağlımasına səbəb 1991-ci ilin avqust ayında dövlət fəvqələdə hallar komitəsinin qiyamı və Rusyanın ilk prezidenti Boris Yeltsinin xarakteri olub. Bununla belə, İttifaqın dağılması gəra Qorbaçov özünü də gənahkar sayır: "Dövlət fəvqələdə hallar komitəsini yaranan və məni hakimiyyətdən əzadlaşdırmaq istəyən ali sovet bürokratiyası ilə haqq-hesab yürütəmli idim".

**Qorbaçov** eyni zamanda Boris Yeltsinin partiya rəhbəri

olduğu dövrədə hakimiyyətpərəstlik iddiasının olduğunu aşkar etdiyi bildirib: "O, Siyasi Bürönün üzvü olmadığı üçün narazı idи və onun bütün etirazları burdan qaynaqlanırdı. Yeltsin rolunun vacibliyini anlamırdı və İttifaq mərkəzinə qarşı mübarizə aparırdı".


Keçmiş SSRİ liderinin SSRİ-yə bənzər İttifaqdan danışmağa başlamasının arxasında Moskvanın hansısa planları daya bilərmi?

**Politoloq Natig Miri** bildirdi ki, Qorbaçov bunu indiki məqamda ona görə deyir ki, Rusyanın mövqeləri həm postsovət məkanı sayılan ölkələrdə, həm Yaxın Şərqi, həm də Avropa ölkələrində güclənməkdədir. Bunun qarşılığında isə Avropa Birliyi, NATO parçası lanmaq və zəifləmək təhlükəsi ilə qarşı-qarışdır. ABŞ-də qeyri müəyyən yenisi Tramp döñəməsi başlayıb və hiss olunur ki, artıq birqütbüdü dünyadan

yatının qaldıra biləcəyinə inanırıram. Əksinə, Rusyanın aqressiv siyaseti merkezdənqacaq prosesini tətikləyəcək".

**Politoloq, deputat Elman Nəsimov** isə ölkə.az-a bildirib ki, Qorbaçovun dediklərinin reallaşması mümkün deyil: "Həsab edirəm ki, Qorbaçovun belə bir bayanatla çıxış etməyə mənəvi haqqı yoxdur. Onun islahatları SSRİ-nin dağılmasına səbəb oldu. SSRİ-nin bərpası və yaxud başqa ad altında bərpası məsələlərinə gəldikdə, bu heç vaxt reallaşmayacaq məsələdir. Çünkü SSRİ-nin dağılması üçün Qərb dövlətləri, ABŞ başda olmaqla, böyük mübarizə apardı. Bu iş üçün milyardlar xərcləndi və SSRİ dağıldı. Postsovət ölkələri arasında müxtəlif integrasiyalara bilər. Məhz də həmin integrasiya formalarından biridir. SSRİ məzmununda, o formada, o fəlsəfəni özündə ehtiva edən birləşmədən, İttifaqdan söhbət belə gedə bilməz".

□ Etibar SEYİDAGA



yatının qaldıra biləcəyinə inanırıram. Əksinə, Rusyanın aqressiv siyaseti merkezdənqacaq prosesini tətikləyəcək".

**Politoloq, deputat Elman Nəsimov** isə ölkə.az-a bildirib ki, Qorbaçovun dediklərinin reallaşması mümkün deyil: "Həsab edirəm ki, Qorbaçovun belə bir bayanatla çıxış etməyə mənəvi haqqı yoxdur. Onun islahatları SSRİ-nin dağılmasına səbəb oldu. SSRİ-nin bərpası və yaxud başqa ad altında bərpası məsələlərinə gəldikdə, bu heç vaxt reallaşmayacaq məsələdir. Çünkü SSRİ-nin dağılması üçün Qərb dövlətləri, ABŞ başda olmaqla, böyük mübarizə apardı. Bu iş üçün milyardlar xərcləndi və SSRİ dağıldı. Postsovət ölkələri arasında müxtəlif integrasiyalara bilər. Məhz də həmin integrasiya formalarından biridir. SSRİ məzmununda, o formada, o fəlsəfəni özündə ehtiva edən birləşmədən, İttifaqdan söhbət belə gedə bilməz".

□ Etibar SEYİDAGA

**M**illi Məclisde 2017-ci ilin dövlət bütçesinin müzakirələri gözlənilmədən çox gərgin atmosferdə keçdi, sərt təqidi çıxışlarla müşayiət olundu. Müzakirələrin yekununda parlament onanəvi qaydada təkliflərə baxmaq üçün hökumət bir həftə vaxt verdi. İndi gələrləri düşündürən bir məsələ var: hökumət deputatların təqidi çıxışlarını və çıxış yolları ilə bağlı təklifləri nəzərə alacaqmı? Deputat Zahid Orucla səhətimizdə əvvəlcə bu barədə soruşduq:

- Zahid bəy, neçə bilirsiniz, 2017-ci ilin bütçə zərfində ciddi dəyişikliklər ediləcəkmi?

- Hökumət 16 dekabradək bütçə zərfində maliyyə tutumu bir neçə on milyon manatlıq həcmində dəyişikliklər edə bilər. Halbuki öten illərdə cəmiyyətdən və aktiv milət vəkilərindən gələn çağırışları nəzərə alsaydılar, hazırda fərqli iqtisadi reallığın müzakirəsinə toplaşardıq. Ən əsası, bizimlə eyni resurslara malik olan ölkələrdəki təcrübəni nəzərə almaq olardı. Baxın, Rusiya və Qazaxistanda neftdən asılılıq sovetlər dağlıdan sonra artan xətt üzrə gedib və son illər də azalmayıb. Lakin rublun və təngənin məzənnəsindəki eniş əhalinin küləvi yoxsullaşmasına, valyutanın külli miqdarda ölkəni tərk etməsinə ve carimeler, yaxud tarif siyasetinə mühüm bütçə resursu kimi yanaşmasına səbəb olmadı. Bilirsizmi niyə? Çünkü şimal qonşumuzda hökumət təmsilcileri Valday konfransından Peterburq forumuna qədər geniş bir müstəvədə dünya dövlətləri, əsas iqtisadi partnyorlarla və ən əsası, əhali ilə fəal iş apardılar. İnformasiyasızlıq camiyyətdə tüğyan eləmedi, iş adamları daim məmurlardan gələcək haqqında mesajlar aldılar. Təsəvvür edin, antidemokratiklikdə günahlanınlı və sanksiya rejimi altındada Avropa iqtisadiyyatından böyük zərbələr alan bir ölkənin yüksək siyasi mənsubları açıq-əşkar mövqeləri ilə hakimiyyətə opponentlik edənləri belə geridə qoydular. Prezident kəməkçisi Qlazevin, yaxud Putinin strateji iqtisadi kursuna başçılıq edən və Medvedevlə ixtilafda görə nazir vəzifəsindən gedən Kudrinin, "Omanetbank"ın rəhbəri və liberal xəttin görkəmli nümayəndəsi German Qrefin, yaxud rublun global valyuta müharibəsində salamatlığını qeyri-ordinar tədbirlərlə təmin edən Mərkəzi Bankın rəhbəri Nabiullininin timsalında yüksək antiböhran komandasının sahibi oldunuz. Deməli, neft hökumətindən yeni eraya kecid həm də məmurların imtahanı idι və açıq desək, bizim bir çox strukturlar hələ de köhnə dörvün havasında qalıblar. Ona görə bütçənin maliyyə tutumu deyil, onun yaradacağı yeni siyasi realliq və fərqli iş keyfiyyəti bizdən ötrü daha onəmli olmalıdır.

- Maraqlıdır, agər kosmetik dəyişikliklər xaric, hansısa mühüm təklifləriniz nəzərə alınmasa, yenə də bütçə haqqında qanuna səs verəcəksinizmi?

- Parlamentin yekun səsi hakimiyyətdə vahid liderin rol-

na görədir. Yeni hazırlı siyasi landşaftda istənilən qərarın birinci şəxsin iradəsi altında verilməsi daha böyük əminlik yaradır ki, ölkə rəhbəri yeni realliga kecid kursunu heç bir halda dəyandırıcı deyil. Söhbət qənaət rejimi və ya bütçənin ayrı-ayrı xərclərində aparılan qayğılamlardan getmir. Əslində son bir il də İlham Əliyevin fəaliyyətinin köklü hissəsi beynəlxalq siyasi gündəlikdən daha çox əvvəlki illərdə ölkədə mövcud olan iqtisadi münasibətlərə, biznes mühitine dair inqilabi dəyişikliklərə yönəlib. Yəqin deyəcəksiniz ki, söhbət dağıdılın yenidən qurulan nazirliklərdənmi gedir, yoxsa

min məbləğ 7 milyard manatı keçmişdi və rəqəmlər mötəbər beynəlxalq "Fitch ratings" təşkilatının hesabatları ilə təsdiqlənirdi. "Azərenerji"nin 2 il qabağa qədər vergi borcu 700 milyon manata bərabər idi, "Azərsu", AZAL və Xəzər Dəniz Gəmiciyi İdarəsi, digər qurumlar da il-ildən ödəmələri azaltmışdır. Bizdə isə əksinədir. Təsəvvür edirsiniz, Avropa Birliyinin əsas lokomotivi olan Almaniyada Bundaşaq binası 8 silindril dənamic maşın-məxanizm arxitekturasında qurulub və heç bir dədəbəyə malik deyil. Əvəzində onun iri pəncərələrindən vətəndaş gaplib parlament üzvlərinin çıxışlarını hem vizual və hem de real izləyə bilir. Məger almanın bahalı və israfçı layihələr icra edə bilmezlər?

- Maraqlı sualdır, amma təbii ki, cavabını salahiyyət sahibləri verməlidir. Yeri gəlmisən, həm komitə iclasında, həm də plenar iclasda bir səra mühüm məsələlərdən bəhs edəniz, təqidi fikirlər səs-

yanın harasında nazirliklər belə inşaat yarışına çıxırlar? Onlar əsas dövlət siyasetini həyata keçirənlərdir, qalan infrastruktur dəyişikliyinə getməyin alternativi yoxdur. Qeyd etdiyimiz sənəddə enerji sektorunda aparılaçqə islahatlar on illərlə dediyimiz çağrıqlarla çox ahəngdar səslesdir. Hərdən adam düşünür ki, neft qiymətlərinin kəskin düşməsi şüşmiş aparatlardan, əhalinin 100 min nəfərinə düşən məmər ordusundan və xammal iqtisadiyyatından qurtarmağa kömək etdiyinə görə hətta xeyrimizdir. Əks halda, nə qədər ki, iqtisadiyyatda ikili model hökm sürəcək, rəqəbat olmayıcaq, hər bir struktur yal-

ığın yolu bir neçə sahədə sənəye infrastrukturunu formalasdırmaqdır. Sumqayıtda, Əletdə və Mingəçevirdə yaradılan böyük klasterlər, texnoparklar əslinde Çinin dünyaya yayılan modelini sanki ələ keçirməkdir. Prezident bütün dövlət qurumlarına xaricdən mal və məhsul almağı qadağan edib. İndi milyardlarla dolları idxala yönəltməye çalışınanların üzünü daxilə çevirməsi qaçılmazdır.

- Doğrusu, hətta müxalafatın susub kənardan prosesləri müşahidə etdiyi bir situasiyada parlamentin bir çox deputatlarının sərt şəkildə cavabdeh şəxsləri tanqid etməsi gözlənilməz oldu. Bununla

# "Dünyanın harasında nazirliklər belə inşaat yarışına çıxırlar?"

**Zahid Oruc:** "Neft sektorunda çalışan 1 faiz əmək qabiliyyətli insan ÜDM-in yarısını, bütçənin isə 90 faizini yaradır"



**"Tarif Şurasının səlahiyyəti gələcəkdə o qədər azalacaq ki..."**

ixrac-idxlə əməliyyatlarındakı ənənəvi inhisarlılığından aradan qaldırılmışdan mı? Xeyr, təkcə bunlardan danışmırıq. Prezident İlham Əliyev bütün komandasını yeni çağırışların kontekstində qiymətləndirməyə kecid edib. İndi asan pullara qərar verən, təşəbbüskarlıqlıdan kənar olan və menecmentdən uzaq şəxslər, yaxud strukturlar dövlətin boğazında yüksək əşya təqribindən özü imzalamış olacaqlar. Təsəvvür edin ki, bir dövlət qurumu yüz milyonlarla manat həcmində bütçəyə borclu olur və onu vəzifəsində saxlamada davam edirsin. İndi çoxu publik hüquqi şəxslərə qeyri-həmən qurumlar yüksək iqtisadi rəqəbatdə maliyyə mənbələrini tapmaqla aciz qaldıqca, kim gedib onları dövlət başçısının qəzəbindən xilas edəcək?

- Kim?

- Heç kim. Amma inyidədən qarşılıqlı borclar şəraitində yüz milyonlarla manat vəsait həmin təşkilatların çevresində ödənilmədən növbəti illərə daşınır. Xatırlayırsızsa, 2009-cu ildə hə-

ləndirdiniz. İclaslardan sonra hansısa nazir, ya komitə sadri yaxınlaşırıb irad bildiridimi?

- Qətiyyən! Oksinə, xeyli müsbət və dəyərverici yanaşmaların şahidi olduq. Artıq siyasi populizmle kiminsə rəğbətinin qazana bilməsən. Romantizm və kazarma patriotizmi dövrü cəxəndən keçib. Əgər tənqid edirsinə, real yollar göstərməlisən ki, hökumət nəyi səhv edir. Axi-bayaq vahid komanda olmaqdən bəhs etdik. Məger bir artezian quyuşunu 7 aya rəsmiləşdirmək elektron xidmətlər esinin tələblərinə uyğun gelir? Yoxsa bir bölgədə on milyon manat vərib mədəniyyət sarayı tikməyi deyib kimse optimall formaya salıb yenidən tikməlidir? Bəlkə iki fərqli bölgədə eyni sayda şagird yerine malik məktəblərin smetəsindən kəskin uyğunsuluğu öymək gərəkdir? Məger məmər materialını tikintiye getirməyi parlamentdə göylərə qaldırmış lazımdır ki, "halal olsun onlara, bəs tikinti standartı müəyyənələşdirib". Ümumiyyətlə, dün-

**"Azərbaycan "Boing" təyyarələri, "Mercedes" maşınları, yaxud, planşetlər istehsal edəsi deyil"**

Prezident xalqın mənafeyinə dayanaraq hər bir təşəbbüs müsbət yanaşır və yetərli maliyyə vəsaitləri ayıraq müttəqiqi layihələrə dəstək verir, lakin hər bir məmərurun evəzindən kim işləməlidir? Bizim qaldırıldığımız məsələlər dövlət başçımızın qüdrətli bir lider kimi təminatlı və sosial rifahlı vətəndaşa malik olmağa xidmət edən çağırışlardır və heç kesin qərəzi, yaxud şəxsi hesab çekmələri burada rol oynaya bilməz.

- Zahid bəy, Tarif Şurasının qərarına parlamentdə və cəmiyyətdə tərkiblər olsa da, nazirlər bu qərarı əsaslandırmalı şəhərə yaxınlaşırıb irad bildiridimi ki, nə ictimai rəyin, nə da ali qanunverici orqanın rəyi hökumət nümayəndlər üçün əhəmiyyət kəsb etmir? Belə olan halda hökumət etimadsızlıq üçün əsas yaranırma?

- Tarif Şurasının gələcəkdə o qədər azalacaq ki, siz onu belə ranqda və çekidən təqdim etməyə ehtiyac görəyəcəksiz. "Strateji yol xəritəsi" adlı mühüm dövlət programı ilə tanışlıq bizim əminliyimizi möhkəmləndirir. Ona görə də söhbət hökumətin xalq rəyinə bigənəliyindən getmir, ictimai təz-yiqdən daha çox prezident komandasına yetərinə kəskin tapşırıq və göstərişlərini verir. Qarşıya qoyulan hədəf əslində böyükdür. Əgər 500 min iş yeri açımaq, dövlət kapitalizmindən total özəl mülkiyyətə keçmək və bütün sferalarda xalqa asan xidmət etmək kimi yüksək ideallardan danışırıq, onda tariflərin qaldırılması ilə həmin sahələrdə xidməti on illərlə subsidiyalardan asılı saxlamaq mümkün olmayacağından. Tutaq ki, kimse yüksək qiymətlərə getməyi əsaslandırıb, onda vətə-

niz bütçə ayırmaları uğrunda vuruşmağa üstünlük verəcəkdir.

- Nəcə hesab edirsiniz, bu qədər bütçə vəsaitlərinin xərclənməsinə rəğmən ölkə yenə da neftin qiymətlərindən asılı vəzifyətə düşübsə, "biz belə olacağımı gözləmirik" deyər məmurların, cavabdeh şəxslərin öz postunda işlərinə davam etməsi məntiqlidir?

- Əslinde neft amilini inkar etməyə lüzum yoxdur. İstənilən peşəkar komanda karbon hidrogen resursundan hətta siyasi təhlükəsizlik aləti kimi heç vaxt imtina etməyəcək. İstəmərim deyim ki, 100 illərə çatacaq yanacaq ehtiyatımız var. Hər halda, Bakı 160 illər milyonlara daxılı və xarici iş adamını buraya yalnız bir sırvətə görə cəlb edib. Yaşadığımız əsrde də bele olacaq. Söhbət neftin çekisini bütçədə tamam yox etməkdən deyil, azaltmaqdan gedir. 4000 kvadrat kilometrlik ərazidə bütün infrastrukturunu qurulmuş paytaxtı yeni innovativ programlara, texnologiyaya və peşəkar idarəetməyə sahib edə bilməsən. Azərbaycan "Boing" təyyarələri, "Mercedes" maşınları, yaxud planşetlər istehsal edəsi deyil. Yeganə yol əhalinin proporsional inkişafı üçün gəlirlərin ədalətli bölgüsündən təmin etmək, əmək ehtiyatlarını ölkənin ərazisi üzrə mütənasib paylaşırmalıdır. Təsəvvür edin ki, neft sektorunda çalışan 1 faiz əmək qabiliyyətli insan ÜDM-in yarısını, bütçənin isə 90 faizini yaradır. Kədər bankı doğrudanlı bəlsəsədir, İranda da...

- Bir çox müşahidəçilərin qənaati gərə, hökumətin süratı prezident sərəncamlarını icra etməyə yetərli deyil, məmurlar sanki yorulub, usanıb. Nəcə bilirsiniz, bəlkə yəni, dinamik hökumət formalaşdırılması mövcud situasiyada an doğru yol olardı. Kədər bankı doğrudanlı bəlsəsədir?

- Bir çox müşahidəçilərin qənaati gərə, hökumətin süratı prezident sərəncamlarını icra etməyə yetərli deyil, məmurlar sanki yorulub, usanıb. Nəcə bilirsiniz, bəlkə yəni, dinamik hökumət formalaşdırılması mövcud situasiyada an doğru yol olardı. Kədər bankı doğrudanlı bəlsəsədir? (davamı növbəti sayımızda)

□ Elşad PAŞASOV  
FOTO: "YM"



## Eldoradonun xəritəsi

Zamin HACI  
 zaminhaci@gmail.com

**H**akimiyyət Strateji Yol Xəritələri adlı iqtisadi platformanın bəzi sənədlərini açıb qoyub internetə. Bunları guya Amerikadan-filandan gətirdikləri mütxəssislərlə birgə hazırlayıblar. Ancaq inzibati-amırlıq metodları ilə, inhisarlıq və korrupsiya ilə bazar iqtisadiyyatı qurmaq, dirçeliş nail olmaq mümkün deyil. Bunları aradan qaldırmaq isə öz kökünü qazmaq, hakimiyətdən getmək olardı. Bu baxımdan, yeganə ümidi yənetin qiymətinədir, bizim əsas xəritəmiz həmişə bu olubdur.

İndi də maşallah, OPEK-in dünyada hasilatı azaltmaq qərarından sonra neft bir az bahalaşıb, hökumətin ürəyi yerinə gelib. Qara bazarda valyuta satanları tuturlar. Hətta şayiə buraxıblar ki, guya Tarif Şurası qaldırıldığı qiymətləri salacaqdır. Hamısı, bax, o neftin 55 dolları keçən qiymətinin qazıdır. Başqa heç zad. "Beyin oğurlanması" filminde deyilən kimi, bəlkə yəne atalar sözünə keçək... Bizim iqtisadiyyatın atalar sözü neftdir. Qazdır. Qalanı əfsanədir. Pambıq, ipəkqurdu, vəlsəpet, nə bilim daha nələr... Lap el-aləmə biabır olub gedirdik. Bize yaraşarmı o boyda bularımız ola-ola yəlsəpet qayıraq? Qoy borusu olmayanlar eley şəyər düzəltsin.

Ancaq hər halda ya vəlvələdən, ya zəlzelədən bir iqtisadi sənədlər toplusu qabağa düşdüv və onu oxuyanda məttəl qalırsan. Cünki Strateji Yol Xəritəsindəki (SYX) rəqəmlərə hakimiyətin daimi ritorikasındaki rəqəmlər arasında böyük fərqlər ortaya çıxır.

Misal üçün, bizdə gömrük sahəsi rejimin ən çox təriflədiyi sahələrdən biridir, indiye qədər gömrükde medal alan generallarımızın poqon ulduzlarını göye yapışdırısan Bakıdan Qazaxa qədər yolu işıqlandırmaq mümkündür. İndi gəlin elə həmin yapıstılern SYX sənədindən oxuyaq: "Dünya Bankının məlumatına görə, 2014-cü ildə Azərbaycanda id-xal xərcləri (1 konteyner üzrə) 3450 ABŞ dolları təşkil etmiş, lakin bu göstərici Türkiyədə 1235 ABŞ dolları, Gürcüstənda 1595 ABŞ dolları, Rusiyada isə 2595 ABŞ dolları həcmində olmuşdur. Dünya İqtisadi Forumunun 2015-ci il hesabatına görə, Azərbaycan "Gömrük prosedurlarının biznes üzərində yük" indeksinə görə dünyada 144 ölkə arasında 122-ci yerde bərqərar olmuşdur". Sadə dildə yazaq, bizim gömrükçülər biznesmenlərin belini qırırdı. İmkan verilmirdi kimsə azad şəkildə mal gətirsin, mal aparsın, tranzit getsin.

Başqa bir acı etirafa baxaq, bu, mənzil təminatı sahəsinə aiddir: "Əhalinin sosial rifahını əks etdirən göstəricilər-dən biri də mənzillə təminatdır. Hazırda Azərbaycanda adambaşına düşen orta mənzil fondu 17,9 kvadratmetr təşkil edir ki, bu da MDB (20 kvadratmetr) və Şərqi Avropa ölkələri (30 kvadratmetr) üzrə orta göstəricilərdən azdır". Sitatın sonu.

Buyurun. İstənilən yapçı rejim sözçüsü dünənə qədər deyirdi ki, Azərbaycanda ev-eşik təminatı hamidan yaxşıdır. Ancaq indi millətin çöldə qaldığını, ən yaxşı halda bir-birinin belində zülm çəkdiyini etiraf edirlər. Halbuki, milyardlarla neft pulu gəlib-getdiyi illərdə bu mənzil problemini azacıq da olsa həll eləye bilərdilər. Uzun müddətli kreditlə sosial evlər tike bilərdilər, gənclərin ipoteka kreditinə çıxış imkanlarını indiki milçək ayağı boyda fonddan daha keyfiyyətli, bol mənbələrlə əvəz edərdilər. Pul sel kimi gələndə bunu etməyiblərse, hətta çirkli pulları yumaq üçün saldıqları bütün şəhərcilikləri də boş saxlayıb millətə vermirlərse (bunun tipik örnəyi "Koroğlu" metrosu yanındakı böyük yaşayış massividir; ancaq Avropa oyunları vaxtı müvəqqəti istifadə edildi, o vaxtdan yəne boş saxlanılır), indiki kasib büdcə dövründə nə edəcəklər? Heç nə.

Deyə bilərsiniz bəs "heç nə"yin xəritəsi olarmı? Niyə olmur, axtarsan o qədər əfsanəvi dövlətlərin "xəritəsi" tapılır. Elə birini iki gün qabaq oğlumun baxdığı cizgi filimdə gördüm, Eldorado adlı cənnət diyarı xəritə ilə gedib tapıldılar.

Multfilm kimi həyatımız varsa, bir də gördün Eldorado da qabağımıza çıxdı. Təki baş rəssam yorulmasın.

# Bir millət-iki dövlətə qarşı yeni təhdid

İstanbulda 44 nəfərin ölümü ilə nəticələnən 10 dekabr terror aktına Avropadan, Qərbən reaksiya, yumşaq desək, məyusədici oldu. Xəbor verdiyimiz kimi, klassik terror hücumu olan və PKK-nın açıq şəkildə məsuliyyətini öz üzərinə götürdüyü bu qanlı olayı Qərb dünyası bəzi istismala ilə ya pisləməyə tələsmədi, ya da pisləsə də bu, adekvat olmadı.

Məsələn, Almanıyanın nüfuzlu "Deutsche Welle" neşrinin jurnalisti Vodafone Arena terror aktı ilə bağlı özünün twitter səhifəsində "Bu, PKK-nın böyük uğurudur" yazmaqla faktiki surətdə onu "milli-azadlıq hərəkatı"nın təzahürü kimi qələmə verməyə çalışdı, terrorçulara rəğbet ifadə etdi. Avropa Parlamentinin sədri Martin Šulcs "qəlbi ilə Türkiye vətəndaşları ilə olduğunu" söyləsə də, hadisəni terror adlandırmadı. Avropa Birliyinin (AB) xarici işlər naziri Federico Mozerini da şablon yanaşma sərgiləyərək, yalnızca Türkiye ilə həmçəlik ifadə etdi, o da "terror" demədi. Həmçinin AB-nin qonşuluq və genişlənmə siyaseti üzrə ali komissarı Yoxannes Xan "terorizm" sözünü işlətmədi. Yalnız "demokratik cəmiyyətdə zorakılığa yer yoxdur" kimi abstrakt və əhəmiyyətsiz ifadə ilə kifayətləndi. AB-dan da sanballı və adekvat reaksiya gelmedi.

Maraqlıdır ki, Ədirne hebsxanasında saxlanılan, PKK-nın siyasi qanadı HDP-nin həmsədri Səlahəddin Dəmirdəş da İstanbul tekratının terror adlandırmayıb. Hər fürsətdə PKK-ni müdafiə edən, terrorçu-kamikadzelərin defineine qatılan və qardaşı PKK rəhbərliyində temsil olunan kurd separatçı deyib: "Bütün toplumu, xalqımızı şiddet qarşılığında, barış, qardaşlıq, demokratiya və azadlıq duyguları etrafında ümidi bir arada durmağa dəvet edirəm. Şəraitimiz nə qədər çətin olursa, olsun, müqəddəs hesab etdiyimiz sülh müdafıə etməkdən imtina etməməli, ümidiimizi itirməməliyik. Bu çətin dövrü mübarizə ilə aşaraq, ölkəni stabil mərhələyə çıxarmağı bacarmalıyım".

\*\*\*\*\*

Bu da sizə əlahəzərt fakt: PKK-çıları və onların siyasi dəstəkçiləri ilə Avropanın mötəbər təşkilatları və onların rəsmilərinin 10 dekabr teraktına yanaşması tam üst-üste düşür! Təsadüfmü? Düşünmürük. Niyə?

Çünki səhəbət artıq Qərbin faktiki surətdə qardaş ölkəni separatçı-terrorçu kürdlərin və onların təşkilatlarının əli ilə daxilden zeiflətməye, bölməye, bununla da onu sözəbaxan və sıradan bir dövlətə çevirməyə (yalnız bundan sonra Türkiyənin Avropa Birliyinə üzvlüyü mümkün sayılır) yönəlik olduqca mərkəli bir plandan - taximən "Qarabağ ssenarisi"ne oxşar bir gizli plandan gedir.

Diqqət edin, Qərbin Qarabağdakı separatçı-terrorçu re-



## Türkiyə və Azərbaycan əleyhini gizli Qarabağ ssenarisi

Avropanın PKK terrorunu az qala milli-azadlıq hərəkatı kimi qələmə verməyə başlamasının təhlükəli pərdəarxası; Qərbin qardaş ölkəyə qarşı gerçek hədəfinin detalları üzə çıxır; bizim də götürəcəyimiz dərslər var; **politoloq**: "Türkiyəni təkləməyə çalışırlar..."

\*\*\*\*\*

"Görünür, öz ərazi bütövülüyü və Ankaraya olan təhdidləri qorumaq üçün Türkiyənin görüdüyü tədbirlər Avropanın üzüyincə deyil. Xarici qüvvələr məhz buna görə bu məsələdə qardaş ölkəni müdafiə etmək istəmir. Bu, Avropa dəyələrinin iflasa doğru getdiyini gösterir. Vaxt gələcək, Avropa ölkələri buna görə xəcalet çəkəcəklər".

**Q.Hüseyinlinin** fikrincə, **Türkiyə bu terror aktları ilə bağlı daxili siyasetində ciddi dəyişikliklər etməlidir: "Ordu, jandarma və keşfiyyat idarələrinin peşəkarlıq səviyyəsi gücləndirilməli, eləcə də serhədlərin qorunması məsələsinə xüsusi diqqət yetirilməlidir. İstər PKK, istər də onun siyasi və hərbi qanadı olsun, xaricdən sızmalar dərhal zərərsizləşdirilməlidir. Bir sözə, Türkiyənin qarşısında çox ciddi məsələlər durur".**

Qərbin Türkiyəyə qarşı mərkəli planını faş edən daha bir mühüm detal: bəlliidir ki, prezident V.Putin 10 dekabr İstanbul qətlamını dərhal alçaq terror hücumu adlandıraq pisləyib, Türkiye prezidenti və xalqına başsağlığı verib - yəni tam normal, şüuru yerində olan, mədəni, sivil insanlar kimi. Avropa, Qərb, demokratik dövlətlər və onların rəsmiləri isə...

İndi bu, daim təməl insan haqlarından dəm vuran Qərbin 44 günahsız insanın qətləne mənasibətdə "edaleti", bu da Kremlin yanaşması. "Siyasetdə əxlaq axtarmaq qüsurludur" deyənlərə indi necə haqq qazandırmayan kimi...

□ **Siyaset şöbəsi**

İsrailin baş naziri Benjamin Netanyahu dekabrın 13-da Azərbaycanda işgizar səfərdə olub. Hər iki ölkənin dövlət bayraqlarının dalgalanlığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin baş nazirinin şərefinə fəxri qaroul dəstəsi düzülüb. Benjamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılıyıblar.


İsrailin hökumət başçısı və onu müşayiət edənlər Şəhidlər Xiyabanını ziyarət edərək memorial kompleksə əklil qoyub. Daha sonra baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşə yollanıb. Prezident və xanımı Mehriban Əliyeva B. Netanyahunu və xanımı Sara Netanyahunu qarşılıyıblar. Azərbaycan prezidenti və İsrail baş naziri birgə foto çəkdiriblər.

Rəsmi məlumatata görə, qapalı keçirilən görüşdə ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər etrafında fikir mübadiləsi aparılıb. "Jerusalim post"un yaydığı məlumatata görə, Netanyahunun prezident İlham Əliyev və digər Azərbaycan rəsmiləri ilə qapalı görüşü iki saat davam edib. Azərbaycana ikinci dəfə səfər gələn İsrailin baş naziri prezidentə Bakının xeyli dəyişdiyini, bu şəhəri bəyəndiyini deyib. O, həmçinin Heydər Əliyev adına hava limanının yeni terminalını bəyəndiyini prezidentin diqqətinə çatdırıb. "Men burası ikinci dəfədir gələrim. Azərbaycan və İsrail, Azərbaycan və yəhudi xalqı arasında çox yaxşı əlaqələr var. Yəhudi xalqı özünü Azərbaycanda rahat hiss edir. Hazırda İsrailde Azərbaycandan gəlmə 17 min yəhudi yaşayır. Onlar ölkələrimiz arasında körpü rolunu oynayırlar. Ona görə də bizim enerji sektorunu da daxil olmaqla, müzakirə edəcəyimiz xeyli məsələlər var", - deyə Netanyahu bildirib.

"Yəhudi icması Azərbaycan cəmiyyətinin aktiv hissəsidir və onlar bizim ölkəmizin inkişafına öz töhfələrini verirlər. Siz bugün onlara görüşəcəksiniz. Bu, ikitərəflə əlaqələrimizdə çox vacib amildir", - deyə Azərbaycan prezidenti vurğulayıb (azvisi.on.az). "İsrailə Azərbaycan arasında mükemmel münasibətlər və uzunmüddətli dostluq mövcuddur" - baş nazir əlavə edib.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan sonra Qazaxistana səfər edən Netanyahunu səfərdə xanımı ilə yanaşı, çoxsaylı nümayənde heyeti müşayiət edir. İsrail kəşfiyyatına yaxın "Debka" sayı xəber verib ki, Netanyahu Bakıda prezident İlham Əliyevlə danışqlar aparacaq, təxminen 7 saat sonra Qazaxistana yola düşəcək. "Netanyahunun hər iki paytaxtda danışqları ölkələr arasında ticaret razılaşmaların, o cümlədən hərbi sənaye, təhlükəsizlik və kəşfiyyat sahəsində razılaşmaları ehətə edəcək" - sayt bildirir.

Netanyahu özü isə aeroportda jurnalistlərə açıqlama-sında deyib ki, onun Azərbaycan və Qazaxistana səfəri İsrailin beynəlxalq aləmdən təcrid olunmadığının sübutudur.



# İsrailin baş nazirindən Azərbaycana mühüm mesajlar - düşmən ölkə tələsdi

Prezident Əliyevlə görüşən Netanyahunun Bakı səfərində hərbi və təhlükəsizlik məsələləri də diqqətdə olub; yəhudi deputat: "Bize kiminlə oturub-durmağı bir qonşu ölkə diktə edə bilməz"

Cünki İsrailin beynəlxalq əla-

qeleri genişlənir, o cümlədən müsəlman dövlətləri ilə yeni əlaqələr qurur. "Azərbaycanla Qazaxistan müsəlman dünyasının iki böyük və vacib ölkəsidir. Bizim məqsədimiz onlara siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətləri gücləndirməkdir. Vaxtaşırı İsraille bağlı eşitdiklərinizden fərqli olaraq, İsrail nəinki siyasi tezidən eziyyət çekir, tam ekşisə, bu ölkələr İsraille münasibətləri gücləndirməlidir. İsteğin Aziya, Afrika, Latin Amerika ölkəleri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə müsəlman dünyasının vacib ölkələriనə ətib". APA-nın xəbərinə görə, baş nazir bu sözləri hava limanında jurnalistlərə açıqlamasında deyib.

Məlumatata görə, İsrailin baş naziri Azərbaycan təhsil naziri Mikail Cabbarovla birləkde "Or avner" yəhudi icmasının təhsil aldığım təhsil kompleksinə səfər edərək yerli yəhudi icmasının nümayəndələri ilə görüşüb. Görüşdə regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələlərin müzakirə edildiyi gözlənilirdi. Daha sonra etraf mühitin mühafizəsi, Yeruşəlim məsələləri və İsrailin baş naziri Zeyev Yelkin tərəfindən standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığı dair razılaşma imzalanıb.

\*\*\*  
Diplomatik mənbələrdən  
vermişdi. İranın dəha iki

mediaya sızan məlumatda de-yildi ki, İsrailin baş naziri Benjamin Netanyahunun səfəri zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq. "Azərbaycan hər iki tərəfə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı məsələsi təklif edəcək", - deyə xəbərdə qeyd olundur. Qeyd edək ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, həmçinin İslamiyyət və təhlükəsizlik məsələləri ilə bağlı İsraille münasibətləri gücləndirməlidir. İsteğin Aziya, Afrika, Latin Amerika ölkəleri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə müsəlman dünyasının vacib ölkələri ilə əlaqələrində sərt reaksiya verən müsəlman qonşumuzu da sakitləşdirdi.

Yeri gəlmışkən, İranın Azərbaycan RespublikasındaKİ keçmiş səfəri Möhsün Pakayin "Biz rəsmi Bakının Netanyahunun Azərbaycan Respublikasına səfərinə razılıq verməsini gözləmirdik. Cünki Azərbaycan müsəlman ölkəsidir və müsəlman ölkələr siyasi rejimin beynəlxalq təcridən çıxmamasına yardım edə biləcək hər hansı bir addımdan çəkinirlər", - deyə iddia edib. Bundan əvvəl İranın bəzi din xadimləri də bənzər açıqlama-

rəsmisi, Urmiyanın cüme namazının rehbəri axund Seyid Mehdi Qüreyşi və İran parlamentinin sədri Əli Laricanının köməkçisi Hüseyin Əmir Abdullaheyi ayrı-ayrılıqla açıqlamalar verərək Netanyahunun Bakıya səfərini tənqid ediblər. Bəs Netanyahunun səfərində Fələstinlə bağlı müzakirələrin aparılacağı xəbərləri nə dərəcədə realdır?

Milli Məclisin yəhudi əsilli deputati, Azərbaycan-İsrail Parlamentlərəsi Dostluq Qrupunun rəhbəri Yevda Abramov "Yeni Müsavat" açıqlamasında bildirdi ki, ona heç ne məlum deyil: "İsrail rəhbərləri ilə görüş həmişə belə olur. Heç İsrailin Xarici İşlər Nazirliyi də informasiya vermir. Ona görə mən də müzakirə mövzuları barədə konkret heç ne deyə bilmərəm. Amma bu, hər iki tərəfin, hər iki xalqın və dövlətin mənəfəyinə uyğun olan tarixi bir səfərdir. Şübə yoxdur ki, bütün müzakirə olunan məsələlər vacib, bəlgə üçün əhəmiyyətli olan məsələlərdür".

Deputat şimal və cənubdan gelən reaksiyalara da münasibət bildirdi: "Mon bu məsələ ilə bağlı na Rusiya, nə də İranla maraqlanıram. Biz müstəqil dövlətik, müstəqil xarici siyaset yürüdürük. Prezidentin çox gözəl siyaseti var, prioritətlər de bilinir. Bize kiminle oturub-durmağı bir qonşu ölkə diktə edə bilməz". Bu səfərin ardınca İsraildə Azərbaycan səfirləri açıla-

rıldılarını istisna etmedi: "Ümumiyyətlə, bu, dünyada mühüm əhəmiyyətli bir səfər kimi qeyrələndirilir. Təbii ki, bundan Ermənistanda tərəfi həddən artıq narahatlıq keçirir. Hətta Ermənistanda yaşayan yəhudilərə, o cümlədən dünyadakı erməni lobbisi vasitəsilə təsir etməyin zəruriliyini bir məqsəd kimi qarşılara qoyurlar".

Netanyahunun Bakı səfəri Ermənistanda ciddi təşviş yaradıb. Xüsusilə da aprel döyüşlərində İsrail istehsalı olan silahların işgalçi ölkəyə ciddi zərbələr vurmış təbii ki, unudulmayıb. Publika.az da yazır ki, İrəvan Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıqdan narahatdır. Ekspert Ferhad Mehdiyev səfərin əhəmiyyəti və gözləntiləri barədə fikirlərini dile getirib. Politoloq deyib ki, İsrail neftin 40 faizini Azərbaycandan idxal etdiyi, Azərbaycan isə qarşı tərəfdən silah-sursat və texnologiya aldığı üçün iki ölkə strateji tərəfdəş hesab olunur. Ekspert qeyd edib ki, Netanyahunun səfər programında Azərbaycan və Qazaxistandan yer almamasına xüsusi diqqət yetirmək lazımdır: "İsrail rə-

miləri müsəlman ölkələrinə rəsmi ziyarətə gedirlərsə, bu na xüsusi əhəmiyyət yetirir. Yada salmaq lazımdır ki, 2009-cu ildə İsrailin keçmiş prezidenti Simon Peres hər iki ölkəyə səfər etmişdi. Bu iki ölkə İsrail üçün enerji tədarükçüləri kimi çıxış edirler. Sərənətli ki, Qazaxistən nefti tankerlər vasitəsilə Bakı-Tiflis-Ceyhan kəmərinə vurulur və İsrailə çatdırılır".

Xüsusilə səfər öncəsi Rusiya mediasının "Mossad" a istinadən yaydığı informasiya düşmən ölkədə təşviş yaradıb. "Mossad" dəki mənbə bildirib ki, Netanyahunun səfəri zamanı Azərbaycan və İsrail arasında təhlükəsizlik sahəsində əhəmiyyətli razılaşma imzalanacaq. Həmçinin İsrail Azərbaycana müasir silahlar verəcək. Ermənistən "İraqir" sayı yazır ki, Bakıda Azərbaycan və İsrailin hərbi-texniki sahədə ciddi razılaşmalar əldə edəcəyi şübhəsizdir.

Azərbaycanın İsraildə "Demir günbəz" hava hücumundan müdafiə sistemlərini almaq istədiyinə dair iddialar da səslənir. Ancaq F.Mehdiyev deyib ki, bu sistemlərin alınması üçün ən yüksək səviyyədə görüşün keçirilməyə ehtiyac yoxdur. Ekspert hesab edir ki, Azərbaycanda "Demir günbəz" qurulacaqsə, bu, mehz Ermənistəndəki "İsgəndər" rakətlərinə qarşı qurulacaq.

□ E.PAŞASOV



Dekabrin 8-de Hamburqda Azərbaycan və Ermənistannın xarici işlər nazirləri arasında rəsmi görüş planlaşdırılsada, bu, ikinci tərəfin imtinası səbəbindən baş tutmayıb. XİN-in mətbuat katibi Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, görüş baş tutmasa da, tərəflər arasında birgə şam yeməyi olub.

Bəs belə olduğu halda nədən azərbaycanlı nazır şam yeməyində Nalbəndyanla bir masa arxasında oyləşib və masa arxasında nə danişilib?

XİN mətbuat katibi bildirib ki, bu, növbəti il üçün danışçılar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün lazım olub. Politoloq Fərhad Mehdiyevə görə, əslində 3 nəfərin iştirakı ilə şam yeməyi olubsa, bunu görünüşün baş tutması kimi xarakterizə etmək olmaz: "Yəqin ki, məqsəd bir qədər yumşaq formatı təmin etməkdir. Büyük ehtimalla hiss olunub ki, hər hansı bir pozitiv irəliliyiş olmayaq. Tərəflərin bir araya gəlməsindən xırda da olsa, irəliliyişin olmadığı kimi imic yaramasın deyə, görünüşün formatının dəyişib, bunu şam yeməyi şəklində aparıblar. Əlbətte ki, şam yeməyində hər hansı bir razılığa gəlmək və sənəd imzalamaq kimi gözləntilər olmur. Burada hansı tərəfin görüşündən üstünlük qazandığını söyləmək də çətindir. Ancaq qeyd edim ki, burada sanki bir qədər ermənilər üstünlük qazanırlar. Çünkü aprel hadisələrindən sonra hərkəs gözləyirdi ki, hərbi əməliyyatlar aparılmayacaq və sülh danışçıları prosesində irəliliyiş təmin olunacaq. İndi isə irəliliyişin təmin olunmaması bizim əleyhimizə, ermənilərin lehine-dir. Əslində bu da yeni bir hal deyil. Ermənistən çalışır ki, de-faktō yaranmış vəziyyəti uzatsın. De-yure onlar bilirlər ki,

# Məmmədyarovun erməni hazırlı şam yeməyi - zərurətdən doğan addım, yoxsa...

**Fərhad Mehdiyev:** "Yəqin ki, məqsəd bir qədər yumşaq formatı təmin etmək olub"  
**Azər Rəşidoğlu:** "Məmmədyarov şam yeməyindən imtina edə bilərdi, lakin..."



haqq, hüquq onların tərəfində deyil. Buna görə də qırılma nöqtəsinə gözləyirlər".  
**Ekspertin fikrincə, qırılma nöqtəsi bu olacaq ki, tərəflər mövcud vəziyyətle razılaşacaqlar:** "Nəticədə isə Azərbaycanın tərəfini tutanlar, daha bu cü olmayıacaq. Eyni zamanda bir neçə qondarma ölkə olub ki, onlar Dağılıq Qarabağın "müsəqilliyini" tanıyalılar. Həmin tənimlərindən da sayı artacaq. Bunnarın sayı 10-15 olduğundan sonra ermənilər deyəcəklər ki, ar-tuq Dağılıq Qarabağın müsəqiliyi bir çox ölkələr tərəfindən təmİNİR və saire. Bir sözlə, ermənilərin hazırda əsas siyaseti vaxt udmağa çalışmaqdır. Bu il də aprel hadisələrinin tekrarlanıb-tekrarlanmayacağını söyfət qədər effektli bir sistemdir".

Siyasi şərhçi Azər Rəşidoğlu da bildirdi ki, Azərbaycanın danışçılarına hazır olduğunu nümayiş etdirmək üçün bu kimi ziyaflətlərə iştirak məqbul variantdır: "Yenilənmiş Madrid principlərini müzakirə edəcəklər. Bununla bağlı isə görünür, tərəflər razılığa gələ bilmirlər. Bu baxımdan, ister Minsk Qrupunun təkliflər paketində, isterse de Ermənistən və Azərbaycan rəhbərliyinin, xarici işlər nazirlərinin görüşündən nə isə gözlemek yersiz olardı. Sadəcə olaraq, şam yeməyi ilə, diplomatların görüşü ilə vasitəcılərin "biz savaşın əleyhinəyik və danışçıları davam etdirmek fikrəyik" mesajının verilmesi idi. Eyni zamanda bu, görüntütü üçün atılan addım idi. Elmar Məmmədyarov şam yeməyindən imtina edə bilərdi. Ancaq bu zaman mümkün idi ki, Ermənistən tərəfi de Azərbaycanın danışçılarına hazır olmadığını bəyan etsin. Qarabağ məsələsinə haqqlı tərəf Azərbaycandır. Bu baxımdan, istənilən danışçılarında Azərbaycan tərəfi iştirak etməlidir. Dünya ictimai rəyi və mətbuatı qarşısında Azərbaycanın danışçılarına hazır olduğunu nümayiş etdirmək üçün bu kimi ziyaflətlərə iştirak məqbul variantdır və təqdirəlayiqdir".

■ Əli RAIS



## Türkiyədə HDP-çilərin kütləvi həbsləri başladı

Ankara "sivil separatizmə" qarşı cəbhə açır

Dekabrin 10-da İstanbulda baş verən qanlı terror aktından sonra hökumət separatçı kurd siyasetçilərə qarşı sərt addımlar atmağa başlayıb. Son məlumatə görə, əksəriyyəti polis əməkdaşlarından ibarət olan 44 nəfərin ölümündən sonra hökumət PKK-ya yaxın şəxslərin həbslərinə qərar verib. Daxili işlər naziri Süleyman Soylu "şəhidlərin qisasını alacaq" dedikdən az sonra Türkiye polisi ölkənin müxtəlif bölgələrində əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Son məlumatə görə, Türkiyənin 11 vilayətində aparılan əməliyyatlar nəticəsində 235 nəfər HDP üzvü saxlanılıb. Onların arasında HDP parlament qrupunun rəhbəri, Diyarbakırda seçilmiş deputat Çağlar Dəmirəl və Siirtlərə seçilmiş deputat Besime Konca da var. Deputatlar barəsində ayrıldıqda Batman və Diyarbakır prokurorluğu istintaq işi aparır. Xatırladıq ki, ötən ay başladılan əməliyyatlar neticesində HDP-nin həmsədrleri də daxil olmaqla, 10 deputat və onlarla partiya feali həbs olunub.

Türkiyə DİN-in yaydığı məlumatda həbs olunanlar arasında terror hadisəsi zamanı sosial mediada terrora dəstək mesajları yayan şəxslər də var. Nazırılıyın məlumatında PKK/KCK adına fealiyyət göstərən, sosial mediada terror təbliğatı aparan şəxslərin müəyyən olunaraq saxlanıldığı qeyd olunub. İstanbulda 20 nəfər, o cümlədən HDP şəhər təşkilatının sədri Aysel Güzel də həbs olunanlar arasındadır.

Qeyd edək ki, saxlanıldıqdan bir gün sonra HDP Siirt deputati Besime Konca Batman Məhkəməsi tərəfindən polis nəzarəti şətti ilə azad edilib. Ancaq Diyarbakır Məhkəməsi HDP-dən olan 8 deputat barəsində zorla məhkəməyə getirilmə haqqında qərar verib. Alican Öncü, Nadir Yıldırım, Selma İrmak, Besime Konca, Osman Baydemir, Dirayet Dilan Taşdemir, Ahmet Yıldırım və Çağlar Dəmirəl məhkəmə qərarı əsasında ifade vermək üçün məhkəməyə zorla getiriləcəklər.

Türkiyə hökumətinin məhz HDP deputatları, təşkilat sədrlərinin həbslərinə başlaması Ankaranın son aylarda başlatdığı strategiyaya uyğundur. Türkiyə hökuməti öten il PKK-ya qarşı silahlı əməliyyatları başlatıldıqdan sonra məlum oldu ki, ar-tıq uzun müddətdir ki, PKK şəhərlərdə ciddi təşkilatlanıb, HDP ilə yanaşı bir sıra ictimai təşkilatlar, institutlar yaradıb. Eyni zamanda bir çox universitetlərdə güclü şəkildə PKK tərəfdarları təşkilatlanıb. Atəşkəs dövründə şəhərlərdə güclü PKK təşkilatlanması yaranıb və bu qruplar hökumətə qarşı silahlı PKK-çilərdən daha ciddi müqavimət göstərirlər. Xüsusən də universitetlərdə tələbə və müəllim heyətləri içərisində PKK tərəfdarları solcu adı altında faktiki olaraq hökumətə qarşı cəbhə aça bilərlər. Bu səbəbdən de AKP hökuməti PKK-nın "şəhər təşkilatlanması" - ictimai və təhsil qurumlarında təmizləmələrə start verdi.

Rəsmi Ankara şəhərde kurd haqları adı altında separatizmi təbliğ edən şəxsləri sərt şəkildə cəzalandırmaq, eyni zamanda ən mühüm kurd separatizmini dəstəkləyənləri cəzalandırmaq, onları qorxutmaq məqsədi güdür. Çünkü hökumət artıq geri yol görür, PKK və tərəfdən qruplara qarşı sərt addımlar atılmayaqlığı təqdirdə separatizmin dəha da güclənəcəyindən ehtiyat edir.

■ KƏNAN

## Ukrayna rus müğənnilər qarşısında sərt qoydu - Azərbaycan da bunu etməlidirmi?

Krimda konsern verənlər "Eurovision" a buraxılmayacaq; XİN ermənipərəst müğənnilərin Bakıya gəlisiñə hansı şərtlə icazə verir...



Ukrayna ilə Rusiya arasında son illərdə gedən siyasi mübarizə indi də mədəniyyət sahəsinə yansır. Son "Eurovision" yarışmasında qalib olan Ukrayna bu ilin mayında yarıçı keçirməkdə tərəddüd edir. Çünkü maliyyə sahəsində ciddi sixintilər yaşanan rəsmi Kiyev yarışmamı keçirəcəyi təqdirdə son yarışmada ikinci yeri tutan Rusyanın bu hüquqa yiyələnəcəyini yaxşı bilir.

Digər tərəfdən, Ukrayna musiqi yarışmasını təşkil etməkdən imtina etmək fikrində də deyil. Çünkü belə olacaq təqdirdə son yarışmada ikinci yeri tutan Rusyanın bu hüquqa yiyələnəcəyini yaxşı bilir. Yarışma fonunda də bir məsələ gündəmə gelib. Belə ki, Rusiyani "Eurovision"da təmsil

edəcək, eləcə də tamaşaçı kimi gündəmə gətirib. Belə ki, gün-istirak etmək istəyən, amma Krimda konsern vermiş müğənnilərin Ukraynaya girişi üçün şərt qoyub. Rusiya həmin müğənnilərin Krimin Ukrayna ərazi olduğunu etiraf edəcəkləri təqdirdə ölkəye buraxılacaqlarını bəyan edib.

Ukraynanın qoyduğu şərt Azərbaycanda da bir məsələni

gündəmə gətirib. Belə ki, gün-istirak etmək istəyən, amma Soso Pavliaşvili vaxtılıq işgal olunmuş Qarabağda konsern verdiyi üçün adı "qara siyahı"ya düşmüştü. Ermeni kökenli Filipp Kirkorovun adının da XİN-in "qara siyahı"sına salındığı ilə bağlı xəbərlər vardi. Amma sonradan onlar Bakıda konsern verdi. Əsas suallardan biri

odur ki, Azərbaycan tərəfi hər iki müğənnini Bakıya Dağılıq Qarabağın Azərbaycan torpaqları olduğunu etiraf etmələrinin müqabilində buraxa bilərdimi?

**XİN-in mətbuat katibi Hikmət Hacıyev** "Yeni Məsəvət" a açıqlamasında yaranan sularla bağlı bunları dedi: "Bakıya gelən iki müğənni barəsində onu deyə bilərəm ki, Filipp Kirkorovun adı heç vaxt "arzuolunmaz" şəxslər siyahısında olmayıb və o heç zaman Azərbaycanın işgal olunmuş ərazilərinə səfər etməyib. Soso Pavliaşviliye geldikdə isə o, Xarici İşlər Nazırılıyın müvafiq məktubla müraciət edib. Biz onun tərefədariyiq ki, mədəniyyət siyasetdən kənar olsun".

**Politoloq Elxan Şahinoğlu** bildirdi ki, rusiyalı müğənnilər Ukraynanın şərtini heç vaxt qəbul etməzler: "Məsələ burasındadır ki, hansısa rusiyalı müğənni Kiyevdə keçiriləcək "Eurovision" yarışmasında istirak etmək üçün "Krim Ukrayna ərazi sididir" desə, bu halda onu vətənində problemlər gözləyir. Ona görə də rusiyalı müğənnilərin Kiyevin bu şərtini qəbul edəcəyini gözlemi-rəm. Mümkündür ki, Rusiya dan bu dəfə bu yarışmada heç

kim iştirak etməsin. Məsələnin digər tərəfi ondadır ki, Ukrayna hakimiyəti yarışmanın keçirilməsi üçün maliyyə vəsaiti təpə bilmir. Vaxta isə az qalib. Rusiyalı müğənnilər arasında Dağılıq Qarabağın qeyri-qanuni sefərlər edənər də var. Onlar Azərbaycan XİN-in "qara siyahı" sənədindən qorxutmaq məqsədi güdür. Çünkü hökumət artıq geri yol görür, PKK və tərəfdən qruplara qarşı sərt addımlar atılmayaqlığı təqdirdə separatizmin dəha da güclənəcəyindən ehtiyat edir.

■ Cəvənşir Abbaslı



# KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

## ATƏT

-in Minsk Grupunun Fransadan olan yeni həmsədrı Stefan Viskonti Bakıya səfər edib. O, Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Bu, fransız diplomatın yeni vəzifədə ölkəmizə ilk sefəri idi. Yəni ziyarət tanışlıq məqsədi daşıyır.

Azərbaycanda olarkən yeni həmsədr deyib ki, "Fransa Dağlıq Qarabağ münaqişəsinin qərəbzərəsiz və ədalətli həllinin asanlaşdırılması üçün ABŞ-ın ilə birləşdə öz səylərini davam etdirəcək". Əlbəttə ki, bu na inanmaq istərdik, ancaq əfsus ki, bu, daha çox arzuya bənzəyir, nəinki reallığı. Çünkü cənab Viskonti də bilməmiş deyil ki, konfliktin həllində hələ ki əsas söz sahibi Rusiyadır. Rusiya isə təessür ki, problemin həllində dönüs olması üçün ciddi addımlar atmağa tələsmir.

Ancaq bir sira müşahidəçilər görə, Moskva şəraitin diktəsi ilə gec-üzər bunu etmək zorunda qalacaq. Rusiyadakı Siyasi Araştırmalar İnstitutunun həlli üçün Azərbaycan və ermə-

direktoru, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü Sergey Markov da eyni qənaətdədir. Politoloq hesab edir ki, regionun lider ölkəsi kimi Rusiya bu məkanda baş veren hadisələrə görə məsuliyyət daşımalıdır. Onun fikrincə, Rusiya öz yaxın qonşuları ilə münasibətlərinə ciddi şəkildə yenidən baxmalı və bu münasibətlər yenilənmelidir.

"Əger Rusiya liderdirse, o, məsuliyyət daşımalıdır. O, problemləri, o cümlədən Dağlıq Qarabağ problemini həll etməlidir. Bu problem daim havadan asılı vəziyyətdə qalmamalıdır", - politoloq vurğulayıb. Markov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və ermə-



## "İşgalçi ilə savaş həm də bir beyn oyundur" - politoloq

"Eynulla Fətullayevin siyasi görüşlərini bəyənib-bəyənməmək hər kəsin şəxsi işidir. Eynulla Fətullayev Ermənistanda jurnalist Süzan Caginyani işə götürüb. Bu o şəxşdir ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır, Xocalı abidəsi qarşısında baş eyib".

Bunu politoloq Elxan Şahinoğlu deyib: "Məgər biz demirik ki, Azərbaycan qanunlarını qəbul edən Qarabağ ermənilərini heç bir təhlükə gözləmir, onlar Azərbaycanın tərkibində rahat yaşayacaqlar" İndi Bakıda haqqın.az sayında işə düzələn Süzan Caginyanın Azərbaycanın bütün argumentlərini qəbul edir, bu bir ilkdir və bundan istifadə etmək lazımdır".

Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ üzərindəki hüququnu tanıyan ermənilərin sayının getdikcə çoxalması Ermənistən hakimiyyətini, o cümlədən erməni lobbisini de çəşdirib və bu duruma reaksiya verə bilmirlər: "Onlar gözlərdi ki, Dağlıq Qarabağın Azərbaycana bağlı olduğunu deyən həm-yerliləri olsun. Ona görə də "erməni jurnalı Azərbaycandan rədd olsun" şüarını yanlış və zərərlı hesab edirəm. Həmin erməninin Bakıdan qovulması Ermənistən keçmiş prezidenti Robert Köçəryanın çörəyinə yaq sürtmək, onun argumentini gücləndirmək deməkdir. Çünki məhz Köçəryan deyirdi ki, ermənilər azərbaycanlılarla birgə yaşa bilməz, ortada etnik dözümsüzük var. İndi biz əksini sübut etməliyik".

Mən hakimiyyətin xeyir-duası ilə yaradılan "sühl platforması"da da qəbahətli heç nə görmürəm. Əger bu platforma ətrafında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki haqlarını qəbul edən ermənilərin sayı çoxalacaqsə, bunun nəyi pisdir ki? Şəxşən mən Dağlıq Qarabağ münaqişəsinin danışçıları yolu ilə həlli-nə inanıram, işgalçuya təzyiq lazımdır. Ancaq bir elimizdə silah olmalıdır, digər əlimizdə kağız və qələm də olmalıdır ki, erməni cəmiyyətinə müxtəlif ismərşələr göndərək. Bu işdə bize məhz "sühl platformasında" yer alan erməni feallar kömək etmələr olacaqlar. Onların sayı da getdikcə artır. İşgalçi ilə savaş yalnız cəbhə bölgəsində getmir, bu, həm də bir beyn oyundur və bu yarışda da düşməndən öndə olmaq məcburiyyətdəyik".

# Ermənistən prezidenti Viskontinin "siftəsini" necə korladı? **Rusiyalı politoloq:** "Moskva Qarabağ probleminin həllini uzada bilməz, çünkü..."



Stefan Viskont

ni xalqları arasında dialoqa şərait yaradılmasının vacibliyini də qeyd edib.

\*\*\*\*\*

Lakin aydınır ki, xalqlar arasında dialoqdan önce siyasi rəhbərlər səviyyəsində ilkin anlaşma olmalıdır. Əfsus ki, Kreml məsələdə heç bir təzyiqini görməyən Ermənistən rəhbərliyi israrla bundan qaçır. Prezident Serj Sərkisyanın işğal altındaki Dağlıq Qarabağ son qanunsuz səfəri bunu bir daha ortaya qoydu. Əslində bununla İrəvan növbəti dəfə danişqlar prosesinə arxa çevirdiyini, ədalətli nizamlamada məraqlı olmadığını ortaya qoydu. Sühl danışçılarının alternativi isə mühərribədir.

Maraqlıdır ki, düşmən mühərribədən də çəkinir. Çünkü öz hərbi, iqtisadi-maliyyə potensialını yaxşı bilir. Bu mənəda Sərkisyanın işğal altındaki ərazilərimizdən qayıtdıqdan sonra verdiyi açıqlama pessimizm nümunəsi sayıyla biler.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına əsasən Dağlıq Qarabağ münaqişəsinin danışçıları yolu ilə həlli-nə inanıram, işgalçuya təzyiq lazımdır. Ancaq bir elimizdə silah olmalıdır, digər əlimizdə kağız və qələm də olmalıdır ki, erməni cəmiyyətinə müxtəlif ismərşələr göndərək. Bu işdə bize məhz "sühl platformasında" yer alan erməni feallar kömək etmələr olacaqlar. Onların sayı da getdikcə artır. İşgalçi ilə savaş yalnız cəbhə bölgəsində getmir, bu, həm də bir beyn oyundur və bu yarışda da düşməndən öndə olmaq məcburiyyətdəyik".

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına əsasən

dirmək, hansı problemin ilk növbədə həll olunmalı olduğunu müəyyənləşdirmək və onları həll etmək lazımdır. Zamanın seçilməsi bununa bağlıdır.

Göründüyü kimi, düşmən ölkənin başçısı faktiki suretdə Fransanın yeni həmsədrinin Qarabağla bağlı nikbinliyini dərhal sıflırlayıb. Obrazlı ifadə oləsək, onun siftəsini korayıb.

\*\*\*\*\*

Bu arada İsrail baş naziri Benyamin Netanyahu'nun dünenki Bakı səfəri Ermənistanda əlavə narahatlıq yaradıb.

Bu da tabii ki, iki dövlət arasındakı hərbi-texniki əməkdaşlığın son illər inkişaf etməsi ilə bağlıdır. Bu xüsusda erməni İragir.am saytının siyasi şərhçisi Naira Ayrumyan yazır:

"Əger İsrail həqiqətən Azərbaycana hansısa müasir silahlar versə, o zaman bu, Ermənistən təhlükəsizliy üçün təhlükə olacaq.

Apreldə Qarabağdakı mühərribəsi zamanı Azərbaycanın texniki üstünlüğünü müəyyən ölçüdə İsrailin kamikadze-dronları təmin etmişdi. İsrailin Azərbaycanla Ermənistənə qarşı hərbi əməkdaşlığı davam edəcəkmi?"

Sualın cavabı bəlliidir: təbii ki, davam edəcək. Həm də o səbəbə ki, kasib Ermənistəndən fərqli olaraq Azərbaycanın maliyyə potensialı nəinki İsraildən, eləcə də digər ölkələrdən müasir müdafiə və döyüş sistemləri almağa imkan verir.

Ordu ki, işgalçi ölkənin narahatlığı əbəs deyil.

Bunu İsrailin Cənubi Koreyadakı səfəri Xaim Xoşenin açıqlaması da təsdiq edir. Belə ki, bugündən səfər Seulda konfransda çıxışı zamanı bildirib ki, ölkəsi Cənubi Koreyanı

Şimali Koreyanın ballistik rakətlərindən qorumaq üçün Seula "Dəmir günbəz" rakətdən müdafiə batareyaları təklif edir (virtualaz.org). Onun sözlərinə görə, "Dəmir Günbəz" İsrail hökumətinə döyük meydəndən dəha əvvəl idarəciliyi imkan verəcək. O, İsrailin hazırda istənilən tip rakətlərdən qorunmaq üçün geniş spektrdə rakətdən müdafiə sistemlərinə malik olduğunu da deyib.

Məsələnin ən maraqlı tərəfi budur ki, İsrail diplomatının bu çıxışından sitatlar getirən "The Algemeiner" nəşri qeyd edir ki, ötən ay Azərbaycanın yəhudi övladından bir neçə batareya "Dəmir günbəz" almağa hazırlaşlığı məlum olub.

İş ondadır ki, İsrailin "Rafael Advanced Systems" hərbi sənaye şirkətinin istehsal etdiyi bu rakətdən müdafiə sistemlərinə dair açıq mənbələrdə yer alan informasiyalardan onların kiçik mənzilli rakətlərinin artilleriya mərmiləri üçün nəzərdə tutulduğunu göstərir. Lakin indi İsrail bu sistemləri Şimali Koreya diktatoru Kim Çen İn'in ballistik rakət təhdidlərinə qarşı həll yolu kimi təklif edirə, deməli, təkmilləşdirilmiş "Dəmir günbəz" batareyaları həm də Ermənistən diktatoru Serj Sərkisyanın "İsgəndər" rakətlərinə qarşı effektiv ola bilər. Hansı ki, Azərbaycanın İsraildən bu sistemləri almağa hazırlaşlığı haqda xəberlər yayıldında Ermənistəndə özlərinə təselli verirdilər ki, "Dəmir günbəz" ancaq kiçik mənzilli (70 kilometrə qədər) rakətlərə qarşı tətbiq olunmak üçündür. İndi isə aydın olur ki, söhbət həm də uzaq mənzilli rakətlərin zərərsizləşdirilməsindən gedir.

# Maliyyə nəzarəti üçün çıxış yolu-bankların özəlləşdirilməsi

**Qubad İbadoğlu:** "Bank özəl olanda oğurlanan vəsait dövlətin deyil, səhmdarların olur"

**Ö**lkə banklarının durumu pisləşdikcə, fərqli çıxış yolları təklif edilir. Bu sərada dövlətin nəzarətində olan bankların özəlləşdirilməsinin vacibliyi vurğulanır. Ekspertler bildirirlər ki, bu bankların özəlləşdirilməsi təzliklə başlanmalıdır və proses şəffaf olmalıdır, eks halda, ciddi risklər qaćılmalıdır.

**Ekspert Əkrem Həsənov** məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, özəl bank istenilən halda dövlət bankından daha effektivdir: "Çünki dövlət bankında idarəciliq birbaşa idarəcinin üzərindədir. Onun üzərində nəzaret olmamanda, oğurluq, sui-istifadə halları çox olur. Bank eger dövlətindirse, teyin olunan adam da bilir ki, üzərində olan nəzəretçi məmurdur. Ona görə de sui-istifadə edir, razılığa gelir və istadıklarını edirler. Beynəlxalq Bankın da illər boyu etdiyi biabırçıqlar buna sübdür. Amma bank özəl olsa, sahibi imkan vermez onun pulunu istadıkları ki mi istifadə etsinlər, yeyib dağıtsınlar. Bankların özəlləşdirilməsi ilk növbədə onların daha effektiv idarəetməsinə aparacaq".

**Ekspertin sözlərinə görə,** dövlət bankı olduğu üçün Azərbaycanda rəqabət prinsipi pozulurdu: "Həmişə dövlət qurumları, orqanları bu banklara müəyyən istisnalar edirlər, üstünlükler verirlər. Beynəlxalq Bank aktivlərinə görə en böyük bankımızdır. Çünkü dövlət bankıdır. Öz vəzifəsindən istifade



qurtulmuş olar".

**Ekspert Qubad İbadoğlu** isə bildirib ki, Beynəlxalq Bank etrafında səhbətlər yenə də aktuallaşır: "Bu dəfə bankın vəzifəsindən uzaqlaşdırılmış yeni rəhbəri "qara bazar" a valyuta ötürməkdə günahkarıslıtları vaxtında aparmayan hökumətdir. Ele mehz bu səbəbdən də həttə indi de Beynəlxalq Bankın vəzifəsindən uzaqlaşdırılmış rehbəri "qara bazar" a valyuta ötürməkdə ittihəm olunur. Onun da başlıca səbəbi bu bankın hələ də dövlət mülkiyyətində qalmasıdır. Hesab edirəm ki, gələn ilden Beynəlxalq Bank və "Azər-Türk Bank" özəlləşdirməye hazırlanmalı və bu proses mümkün qədər tez başa çatdırılmalıdır. Özəlləşdirmə isə açıq olmalı, orda maraqlı investitorların sərbəst iştirakına şərait yaradılmalıdır".

□ RÖYA

dövlət 7 milyard manat və 1 milyard dollar eləvə xərcə düşər, nə de bu bankdan kredit götürən şəxslər 6 ilə 10 milyard manata qədər vəsait oğurlaya bilməzdilər. Çünkü bank özəl olanda oğurlanan dövlətin deyil, onun idarəciliyi üzərində korporativ nəzarəti həyata keçirən səhmdarların vəsaitləri olur".

**Ekspertin sözlərinə görə,** özəl bankların səhmdarları belə halların karşısını vaxtında almaq üçün xeyli riçəqlər malikdir, bu isə Beynəlxalq Bankda olduğu kimi uzunmüddətli dövrdə dəshətli dərəcədə böyük korrupsiyalara yol açır: "Odur ki, Beynəlxalq Bankda baş verənlərin birinci günahkarıslıtları vaxtında aparmayan hökumətdir. Ele mehz bu səbəbdən də həttə indi de Beynəlxalq Bankın vəzifəsindən uzaqlaşdırılmış rehbəri "qara bazar" a valyuta ötürməkdə ittihəm olunur. Onun da başlıca səbəbi bu bankın hələ də dövlət mülkiyyətində qalmasıdır. Hesab edirəm ki, gələn ilden Beynəlxalq Bank və "Azər-Türk Bank" özəlləşdirməye hazırlanmalı və bu proses mümkün qədər tez başa çatdırılmalıdır. Özəlləşdirmə isə açıq olmalı, orda maraqlı investitorların sərbəst iştirakına şərait yaradılmalıdır".

**Azərbaycan biznesmenləri dollarlarını Gürcüstana daşıyır**  
Niyə Gürcüstana 434 milyon dollar sərmayə qoyub, özümüz investor axtarıraq?

**A**zərbaycan bu ilin 9 ayı ərzində Gürcüstana 434 milyon dollar sərmayə qoyub. Virtualaz.org-un məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Agentliyinin hesabatında bildirilib. Hesabatda diqqət çəkən əsas məqamlardan biri isə Gürcüstanın iqtisadiyyatına yatırılan sərmayənin həcmiñə görə Azərbaycanın lider olmasıdır. Belə ki, bu ölkənin iqtisadiyyatına qoymuş investisiyaların ümumi həcmiñin 33 faizi Azərbaycanın payına düşür.

Maraqlıdır ki, Azərbaycanın özünün vəziyyətinin ağır olduğunu, həmçinin hökumət nümayəndələrinin "gəlin sərmayə qoyun" deyib, investor axtarışına çıxdığı bir vaxtda azərbaycanlılar niyə təxminən 500 milyon dolları Gürcüstan iqtisadiyyatına yatırır? Bu məqamda bir faktı da qeyd edək ki, Nazirlər Kabinetinin 2016-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında qeyd olunmuşdu ki, ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə yatırılıb ki, onların da eksəriyyəti xarici investisiyalardır. Burdan da aydın olur ki, yerli investorlar öz ölkəməsə sərmayə yatırımda ele de maraqlı deyil. Səbəb nədir, azərbaycanlılar yerli hökumətə etibar etmir, yoxsa ölkədəki inkişafə inamları yoxdur?

**İqtisadi ekspert Natiq Cəfərli mövzuya bu cür şərh verdi:**  
"Gürcüstəndə son illərdə aparılan ciddi islahatlar ölkənin investisiya cəlbediciliyini artırıb. Qanunvericilik beynəlxalq standartlara uyğun dəyişdirilib, Ümumdünya Beynəlxalq Ticarət Təşkilatının artıq 12 ilə yaxındır ki, üzvüdür, investisiya və biznesdə beynəlxalq hüququn normalarını qəbul edib, yaxşı investisiya mühiti var, gömrükde çox ciddi dəyişikliklər oldu və daha rahat işləmək üçün imkanlar yaradılıb, şirkətlərin qeydiyyatdan keçməsi və işləməsi üçün çox asan bir sistem qurulub orda və sairə. Yeni Gürcüstəndə bir çox sahələr var ki, azərbaycanlılar üçün cəlbedici olub. Həm coğrafi, tarixi yaxınlığı, həm də işin aparılmasının asanlaşdırılması nöqtəyi-nəzərindən azərbaycanlılar son zamanlar bu ölkəyə investisiyalar yatırır. Həmçinin dövlətin də Gürcüstəna investisiyaları artıb. Bu da bəzi iri layihələr, o cümlədən Bakı-Tbilisi qaz dəmər yolu ilə, cənub axını qaz layihəsinin yeni mərhələləri ilə əlaqəli bəzi işlərin görülməsi ilə bağlıdır. Yeni beləliklə, həm dövlət, həm də vətəndaşlar səviyyəsindən Gürcüstəna investisiyaların hecmi artırılıb. Təbii ki, Gürcüstan cəlbediciliyi ilə buna nail olub. Azərbaycanda qanunun alılıyi, məhkəmələrin müstəqiliyi, mülkiyyət toxunulmazlığı ilə bağlı ciddi problemlər var. Bu problemlər həll olmayıana, vergidə və qanunvericilikdə dövlət səviyyəsində dəyişikliklər yaradılmayana, daha asan idarəcilik və biznes üçün yaxşı şəraiti qurulmayıana qədər təbii ki, belə problemlərlə qarşılaşacaq və azərbaycanlıların digər ölkələrə investisiyaları getdikcə artacaq".

□ Xalidə GƏRAY

## Banklar Nəzarət

## Palatasına tabe olmur

**Ekspertlər** bildirirlər ki, səbəb bankların bir çoxunun iri məmurlara bağlı olmasıdır

**P**roblem içərisində olan banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) çağrırlarına əmlət etmək istəmirlər. Qurumun banklara yönəlik əksər təklifləri cavabsız qalıb. Banklar Mərkəzi Bankdan fərqli olaraq Palatanın çağırış və fikirlərini ciddiye almırlar. Ekspertlər musavat.com-a bunun səbəblərini açıqlayıblar.

**Ekspert Əkrem Həsənov** bildirib ki, banklar Maliyyə Bazarlarına Nəzarət Palatasından Mərkəzi Bankdan asılı olduqları qədər asılı deyillər: "Mərkəzi Bankdan çox asılı idilər. Mərkəzi Bank onlara həm nəzarət edirdi, həm kredit, valyuta verirdi. Bu gün isə bu səlahiyyətlər bölündüb. Krediti Mərkəzi Bank verir, nəzarəti Palata həyata keçirir, "kontrol" edir. Asılılıq



azalıb deyə bir banklar qurumunu saymırlar. Palatanın həm də daxili problemləri var, hələ tam formalaslaşmamış bir qurumdur. Palatanın hələlik banklara qənunla məcburi göstəriş vermək hüququ da yoxdur. Bunun üçün qanun qəbul etdilməlidir. Həm də Palatanın özünü daxilində kadr çatışmazlığı var. Bir məsələ də var ki, Palata özü banklara pulu ilə maliyyələşir. Palata-

ya dövlət bütçəsindən vəsait verilmir. Buna görə də Palata-

nın bu baxımdan nüfuzu aşağıdır".

səlahiyyətləri olsun. Mərkəzi Bankda belə səlahiyyətlər var idi. Ən azından, Mərkəzi Bank banklara nəzarət etmə funksiyasını öz üzərinə götürmüştü. Palatada isə müxtəlif problemlər yaşanır. Görünən odur ki, banklar hələ də Palatanın nüfuzunu qəbul etməyib, bu da bankların bir çoxunun daha iri, vəzifəli və çaplı məmurlara bağlı olması ilə əlaqədardır. Bankların bir çoxu iri memurlara bağlıdır, Azərbaycan realığında bu, heç kimə sərr deyil. Yəqin ki, bu bağlılıqlardan sui-istifadə edərək də Palatanın bəzi qərarlarını qəbul etməkdən boyun qaçırırlar".

□ RÖYA

**P**enitensiər Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyin Əlixanov Azərbaycanın müxtəlif bölgələrində 6 yeni cəzaçəkmə müəssisəsi tikildiyini açıqlayıb. General-mayor deyib ki, yeni cəzaçəkmə müəssisələri Kürdəmirdə, Lənkəranda, Gəncədə və digər ərazi-lərdə tikilir.

"Cəzaçəkmə müəssisələrinin müxtəlif regionlarda olması onunla bağlıdır ki, və təndaşlar yaxınlarının yanına gedəndə eziyyət çəkməsin-lər. Cəzaçəkmə müəssisələrindeki şərait yüksək səviyyədədir və mütəmadi olaraq məhkumların saxlanması şəraiti yaxşılaşdırılır. Onların televizora baxmaq, telefonla danışmaq hüquqları tam təmin olunur" - deyə, H.Əlixanov bildirib.

General-mayorun söyle-  
diklərində həqiqət var və re-  
gionlarda yeni cəzaçəkmə  
müəssisələrinin tikilməsi ya-  
xınları həbsdə olan vətən-  
daşların qayğılarının az bir  
qismini də olsa yüngülləşdi-  
rir. Amma məsələnin bu tərefi  
də var ki, Azərbaycanda  
məhkum edilmiş şəxslərin  
sayı durmadan artır. Bu gün  
ölkədə bütün cəzaçəkmə və  
istintaq təcridxanalarında  
saxlanılan, məhkum edilmiş  
şəxslərin sayı 24 minə qədər-  
dir. Bu qədər insan Azərbay-  
canda indiyə qədər həbs yer-  
lərində olmayıb. Digər təref-  
dən də cəzaçəkmə yerlərin-  
də məhkumların çox sıx şə-  
kildə yerləşdirilməsi problemi  
də yaşanmaqdadır. 4 nəfərlik  
kamerada 8, hətta 10 nəfərin  
yerləşdirilməsi haqda xəber-  
lər də ara-sıra mətbuatda yer  
alır.

2016-ci ilin aprel ayında Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğu komitəsində təşkil olunmuş "Yetkinlik yaşına çatmayanların ədələt mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi" adlı dəyirmi masada çıxış edən deputat Çingiz Qənizadə bildirmişdi ki, bir məhkumun cəzaçəkmə müəssisəsində saxlanması bir günlük xərci 10 manat civarındadır. Bu da il ərzində bütçədən 80 milyon manatın ayrılması deməkdir.

Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə Azərbaycanda məhkumların sayı 16-17 minə yaxın idi. Bu rəqəmi 2013-cü ilin mayında Ədliyyə Nazirliyi Penitensiar Xidmetin Qeydiyyat İdarəsinin reisi Rafiq Ramazanov açıqlamışdır.

Müəssisələrin tikilməsi sixlığın aradan qaldırılması baxımından da müsbət hal ki- mi qarşılına bilər. Amma mə- sələ bundadır ki, Azərbaycan Cinayət Məcələsinin ildən-ilə sərtləşməsi də məhkumların müəssisələrin məhkumlarla doldurulmasına yol açı-

sayında özünü gösterir. Bu həm də hazırkı iqtisadi böhran dövründə büdcədən məhkumların saxlanması üçün hər il ayrılan 80 milyon manatın artırılmasını zəruri edir.

məz ki, birinə qarşı 7 min mənatlıq dələduzluq etmiş şəxsin 7 il müddətində azadlıqdan məhrum edilməsi adekvat cəzadır. Yeni Cinayət Məcəlləsi imkan verir ki, bu əmələ görə belə bir cəza təyin olunsun. Amma bu adekvatlığını alıb”.

şısını alır”

M.Baxış deyir ki, Azərbaycanda cəzaların törədiyi cinayətlərə adekvat olmaması, ağır olması məsələsi dəfələrlə gündəmə gəlib: "Biri digərindən borc alırsan sonra maddi durumu pisləyir".

# Ölkədə türmələrin sayı niyə artır?

**Ekspert:** "Regionlarda cəzaçəkmə müəssisələrinin tikilməsi müsbət hal olsa da, ümumilikdə cəzaların sərtliyi problemi var; bu gedişlə yeni tikilən türmələri də ağızına qədər dolduracaqlar"



**“Hakimlər 3 il cəza ilə həbs yerində qalmalı şəxsə 7 il cəza təyin edib türmələrdə sıxlığın yaranmasına yol açırlar”**

Vəziyyəti dəyərləndirən  
“Hüquqi Dövlət” Araşdırma-

Tanınmış hüquqşunası, bununla belə, qeyd edib ki, regionlarda türmələrin tikiliməsi öz-özlüyündə müsbət hal olsa da, ümumilikdə cəzaların sərtliyi problemi yaşanmaqdadır və yeni tikilən

vat cəza deyil. Dövlət həmin şəxsi 7 il həbsdə saxlamaqla vurulmuş ziyandan qat-qat çox bündəcə vəsaiti xərcləməlidir. Digər tərəfdən, hakimlərə sual verəndə ki, niyə belə sərt cəza təyin edirsiz, cavab verirlər ki, yüngül cəza təyin etmək nəyimizə lazımdır; prokuror, digəri düşünsün ki, görəsən, nə marağı oldu ki, yüngül cəza təyin etdi. Azərbaycanda bərqərar olmuş rüşvət-korrupsiya sisteminin varlığı təqsirləndirilən şəxslərin barəsində cəza təyini məsələsinə bu şəkilde təsir edir. Yəni hakimlər cəza təyin edərkən aşağı həddi deyil, ən yuxarı həddi əsas götürürler. Türmələrdə sixlıq yaranmasının əsas səbəblərindən biri də budur - hakimlər şəxsləri uzun müddətə azadlıqdan məhrum etməklə türmələrdə sixlıq yaratmış olurlar. 3 il cəza ilə həbs yerində qalmalı şəxsə 7 il cəza təyin edib türmələrdə sixlığın yaranmasına yol açırlar. Əgər şəxs 3 il müəssisədə qalıb gedəcəkdisə və yeri boşalacaqdısa, hakimlərin ən yuxarı həddi təyin etməsi türmələrdəki kameraların boşalmasının qarşısında, həmin borcu qaytarı biləmir. Deyir ki, borcu ödəyəcək yəm. Qarşı tərəf polisə şikayət edir və borc alanı çox rəqəhatlıqla dələduzluqla ittiham edib 10-12 ilə qədər həbsə göndərirler. Dövlət dəhər il həmin şəxsin cəzaçığı me yerində saxlanılması üçün bündəcədən pul ayırır. Belə şəxslər 1-2 deyil, az qədər la məhkumların yarısından çoxdur. Əslində isə dələduzluq cinayətinin töredilməsinə sübut etmək çox çətindir. İstintaq sübut etməlidir ki, şəxs borc alanda həmin pulu inamdan, etibardan sui-istifadə etməklə ələ keçirmək niyyəti güdüb. Niyyəti məhz pulun, malın, əmlakın ələ keçirilməsi olması sübuta yetriləndən sonra şəxsin həbsi üçün əsas yaranır. Qazandı nunda belədir. Azərbaycanda isə borc alanı tuturlar, sübut bazası olmadan belə ən ağır cəzaya məhkum edirlər. Konstitusiya Məhkəməsinin Ali Məhkəmənin Plenumunun qərarı var ki, borc münasibətlərinin hüquqi tövüsifinə xüsusi diqqət yetirilsin. Lakin hüquqi tövüsif məsələsinə tam aydınlıq gətirilmədiyinə



# Bakıda valyutanın “qara bazar”ı cökdürülür - həbslər var

## Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçirdi

● ● İkənin maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkilde təmin olunması, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən məqsədönlü və ardıcıl xüsusi əməliyyat tədbirləri həyata keçirilir. Daxili İşlər Nazirliyindən lent.az-a verilən məlumatə görə, Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Səbayəl rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu "qara bazar"da 135 min manata satan zaman saxlanılıblar. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs - Bakı şəhər sakini Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində arasdurmalar davam etdirilir.

görə qanunvericilikdə boşluq yaranır. Bu boşluqdan yararlanıb "əl qızdırmaq" həvəsində olanlar da az deyil. Odur ki, türmələr dələduzluq ittihamı ilə məhkum edilmiş şəxslərlə doludur. Məsələn, 2 şəxs şəriklək müqaviləsi bağlayıb hündürmərtəbəli bina tikməyi qərarlaşdırır. Maliyyə vəziyyətinə görə bina yarımqıq qalır. Şəriklər- laşdırılır. Maddələrin sanksiyasının yüngülləşdirilməsi əvəzinə daha da ağırlaşdırırlar. Bu gedişlə yeni tikilən türmələri də ağızına qədər dolduracaqlar. Dövlət bütçəsindən məhkumların saxlanmasına xərclər də müvafiq olaraq artacaq. Azərbaycan dövləti, cəmiyyəti bu vəziyyətdən qazanmayaçaq, itirəcək".

dən biri qaçırlı polisə, prokurorluğası ki, şərık məni aldadıb. Baxmayaraq ki, binanın 7 mərtəbəsi tikilib, adamı həbs edirlər. Halbuki bu qanunsuzluqdur. Rusiya Federasiyasında isə bu münasibətlərin tənzimlənməsi qaydası belədir ki, əger zərərçəkənə dəyən ziyan ödənirse, təqsirləndirilən barəsində cinayət işinin icraatına xitam verilir. Azərbaycanda isə belə hal yoxdur. Ən yaxşı halda təqsirləndirilən ziyanı ödəyibsə, kimlərin səhifəsini "qızdırıb"sa, şərti cəzaya məhkum etməkla azad edirlər".

**M.Baxış son illər cəzaların ağırlaşdırıldığını da diqqətə çatdırıcı:** "Təessüf ki, biz cəzaların yüngülləşdirilməsi prosesinə şahidlik etmirik. Əksinə, cəzalar ağır-

Qeyd edək ki, bu gün Azərbaycanda 17 cəzəçəkmə müəssisəsi, 1 həbsxana, 3 istintaq təcridxanası, 1 uşaqlar üçün cəzaçəkmə müəssisəsi və 1 məhbuslar üçün müalicə müəssisəsi fəaliyyət göstərir. 4 sayılı cəzaçəkmə müəssisəsi qadın məhkumlar üçün nəzərdə tutulub. Bakı və Şəkidə fəaliyyət göstərən istintaq təcridxanaları müstəqillik dönməmində inşa olunub. Azərbaycan cəzaçəkmə müəssisələrində məhkum olunmuş şəxslərin sayına görə sanitər qovşaqların sayı həddən artdıq azdır. 16 kişi, 1 qadın cəzaçəkmə müəssisəsində sanitər qovşaq problemi iləridor ki, həll edilməmiş qalmaqdadır.

# Mədəniyyət aləminin son bir il



## Qalmaqallar, ayrıılıqlar...

**G**eridə qoyacağımız 2016-ci il mədəniyyət üçün daha çox ağır itkilər, qalmaqallarla yadda qaldı. İlk növbədə qalmaqallardan başlayaqq. Qalmaqalların ünvani daha çox Akademik Milli Dram Teatrı oldu. İl in əvvəlində teatrin rəhbəri İsrafil İsrafil vəzifəsindən uzaqlaşdırıldı, yerine xalq artisti Azər Paşa Nəmət təyin olundu. Bu təyinatdan sonra teatrda xosagelməz mühitin dəyişcəyinə, söz-söhbətlərin səngiyəcəyinə ümid edildi. Lakin bir-birinin ardınaq qalmaqallar baş verdi.

Ən böyük qalmaqal ise əməkdaşının haqsız yere iş-Azərbaycan kinosu və teat- dən çıxarılmasına etiraz olarağın görkəmli nümayəndə- raq bu addımı atdı. Ehtimal- lərindən biri olan xalq artisti lar var idi ki, teatr aktyorun Fuad Poladovun teatrı tərk işdən çıxmamasına imkan ver- etməsi oldu. Aktyor teatrin meyəcək. Çünkü ortada ist-



### Kişilər!!! Axırıncı sans!!!

#### İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, ne de xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- \* Cinsi zeiflik, meyilin və ereksiyanın azalması tam impontensiyyədək (yaşdan və səbəbdən asılı olmayıraq)
- \* Cinsi marağın və cinsi aktların azalması
- \* Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayıraq)
- \* Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- \* Prostatitlər. Prostat vezin böyüüməsi və ya kiçiləməsi
- \* Prostat adenoması (vəzidə düyünlərin əmələ gəlməsi)
- \* Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçiləməsi
- \* Qasıl-xayalıqdə sizilti, küt və ya kəskin ağrılar
- \* Əvvəldən xarici cinsi üzvün balaca olması
- \* Xarici cinsi üzvün sonradan birdən kiçiləməsi
- \* Cinsi üzvün düyünlə birdən əyilməsi (Peyroni xəstələr)
- \* Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkisafsızlığı
- \* Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- \* Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- \* Yuxusluq və yuxu pozuntuları
- \* Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- \* Sidik aktlarının çətinlikləri və tutulmaları
- \* Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- \* Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- \* Saçların bütün formalatda tökülməsi. Sizanaqlar
- \* Yuxuda ikən və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- \* Boyun, baş, bel, ayaq ağrıları və osteokondroz
- \* Onurğa sütununun yırtığı, quluncların dərmənsiz müalicəsi

Hekimə zəng etmək üçün (saat 11.00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

fa ərizəsi yox idi və bu, ehtimalları daha da coxaldırdı. Lakin Azər Paşa Nəmət soyuq şəkildə "Əger Fuad Poladov bizimlə işləmək istəmirse, ona yalnız uğurlar arzu edə bilərem, fikrinə hörəmətlə yanaşırıram" dedi. Bunuñ ardınca bir çox tamaşaçıların teatri boykot etdikləri ilə bağlı məlumatlar yayıldı.

Müğənni Yaqub Zurufçu da bu il qalmaqallardan yanqaça bilmədi. Əvvəlcə müğənni Əlirza Nabdel Oxtayın şeirine yazılmış "Bura Kürdüstan" mahnısını ifa etdiyi üçün xeyanətdə günahlandırdı, daha sonra isə Almaniyada keçiriləcek konsertlərin boykot ediləcəyi ilə üz-üzə qaldı. Yaqub Zurufçu birinci ittihadma özüne bərəət qazandırmağa çalışsa da, ikincinin qarşısında davam gətirə bilmədi. Belə ki, müğənninin Almaniyadan Köln, Hamburq, Frankfurt şəhərlərində keçirəcəyi konsertlərdə Azərbaycanın xalq artistləri və sənətkarlarının iştirakı nəzərdə tutulsa da afişalarda "Perisan Concert Proudly Presents" (Fars Məhsullu Konsertin Təqdimati) və "Konserte bozorg azeri" (Böyük Azəri konserti) adı ilə qeyd olunmuşdu. Bu isə Almaniyada yaşayan soydaşlarımız və milli diaspor təşkilatlarının eksəriyyəti tərəfindən təqnidə qarışılmışdı. Yerli metbuatda dərc olunan yazıldan sonra mü-

ğənni bir gecənin içerisinde afişaları dəyişdirmək məcburiyyətində qalmışdı.

Məşhur xanəndə Rəşid Behbudovun bacısı oğlu Cəfer Behbudovun 24 il bundan əvvəl ölkəni birfəlik tərk etməsi ilə bağlı verdiyi ilginc açıqlamalar da bir müddət ölkə mətbuatında müzakirə olundu. C. Behbudovun sözlerinə görə, 90-ci illərdə sənətçilərə fəxri ad verilən zaman onun da adı həmin siyahıda yer almışına baxmayaraq, yerinə müğənni Mübariz Tağıyevin adı salınıb. Bu səbəbdən bəzi adamlardan inciyərək ölkəni tərk edib və bir daha geri gəlmək istəməyib.

İlin ən çox danişilan qalmaqallarından biri də erməni əsilli Filip Kirkorovun və ermənipərest Soso Pavliashvilinin Bakıya səfəri, keçirdiyi konsertlərə bağlı oldu. QAT əvvəlcədən səsləndirdiyi müraciətlərə sadıq qala-raq konsertlərdə etiraz aksiyaları keçirdi.

Sevindirici mədəniyyət olaylarından biri Əməkdar Rəssam, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsviri sənət kafedrasının dosenti Rais Rəsulzadənin 70 illik yubileyi ilə bağlı böyük sərgilərin təşkil edilməsi ilə bağlı oldu. Rəssam bu günə qədər 500-ə yaxın gözel sənət əsərləri yaradıb, rəssamlıq sənətində böyük uğurlar qazanıb. Xatırladaq

ki, Rais Rəsulzadə Azərbaycanın banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.

Milli Kino Günü ilə əla-qedar ölkə prezidentinin sərəncamı ilə bir sira kino xadimləri fəxri ad və mükafatlarla layiq görüldü.

Bu il həm də Azərbaycan musiqisi, mədəniyyəti, ədəbiyyatının inciləri sayılan bir çox görkəmli sənətkarlar, şəxsiyyətlər dünyasını dəyişdi. Onlar arasında xalq

şairleri Zəlimxan Yaqub, Söhrab Tahir, xalq yazarı Maqsud İbrahimbəyov, şair Fikrət Sadiq, məşhur rejissor Əlekber Kazimovski, bəstəkar Oqtay Zülfüqarov, xalq artisti İlhamə Quliyeva və digərləri var.

Xalq artisti, sevimli aktyor Eldəniz Zeynalovun 38 yaşı aktyor oğlu Məmməd Zeynalov qəfil insult keçirdi. Aktyor ilk serial çəkilişinə getdiyi gün, səhər saatlarında qəfilən beyninə qan sızmışdı.

□ Xalidə GƏRAY

Son iki gündə cəmiyyət-də ciddi müzakirələrə və etirazlara səbəb olan hadisələrdən biri də zibil qutusuna atılmış bir neçə günlük körpə ilə bağlıdır. Həkimlər körpəni həyata qaytarmağa çalışsalar da, durum o qədər də parlaq sayılmaz. Amma tarixi xronologiya göstərir ki, bu, Azərbaycanda ilk belə hadisə deyil.

Qadınlar imtina etdikləri körpələrini daha çox polis şöbəsinin, doğum evinin və ya hansısa binanın girişine qoymağa üstünlük verir. Bunlardan bir neçəsini yada salıb, dünya təcrübəsinə və bunun psixoloji köklərinə müraciət edək.

**Azərbaycanda körpəni ya doğum evinə, ya icra hakimiyyətinə, ya küçəyə, ya da zibilliyyə atırlar**

2011-ci ildə körpə uşağı Nizami Rayon icra Hakimiyyətinin qarşısında aşkarlayıllar. Azyaşının ata və anasının kim olduğu məlum olmayıb.

8 aprel 2015-ci ildə Bakıda yeni doğulan oğlan uşağını küçəyə atıllar. Aprelin 7-də Suraxanı rayonunun Yeni Güneşli qəsəbəsi "D" yaşayış sahəsi ev 11-in girişində karton qutunun içərisində 1 həftəlik oğlan uşağı tapılıb. Körpə Ə.Qarayev adına 1 sayılı Doğum Evinə təhvıl verilib.

15 iyul 2016-ci il. Bakıda yenice doğulmuş və atılmış uşaqlı tapılıb. Hadisə Xətai rayonunda baş verib.

İyulun 14-də isə Xətai rayonunun Gəncə prospekti ev 44-ün girişində yeni doğulmuş qız uşağı tapılaraq 1 sayılı Körpəler Evine təhvıl verilib.

12 sentyabr 2016-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş (təxminən 7 günlük) oğlan uşaqlı tapılıb.

5 fevral 2016-ci ildə Sabirabadın Kovlar kəndindəki Padarçöl adlanan sahəde, çantanın içinde uşaq tapılıb. Rayon sakini Nəzarət İsmayılov Sabirabad-Padarçöl avtomobil yolunda hərəkətdə olarkən yolun kenarında sahibsiz çanta aşkarlıyır. Çantaya baxış keçirən N. İsmayılov çantada 4-5 günlük oğlan uşağının olduğunu görüb və körpəni yaşadığı evə aparır. Gecə uşaqlı evdə saxlayan kişi səhər onu rayon polis idarəsinə təhvıl verib.

Uşaqın zibilxanaya atılması faktı da Azərbaycanda daha önce bir neçə dəfə baş verib. 26.11.2014-cü ildə Bakıda zibilxanadan yeni doğulan körpə tapılıb. Hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınır. Belə ki, "Alov" zavodunun yaxınlığında zibilxanadan körpə uşaqçılığı eşidilib. Sakınlər zibil qutularından birində əskiye bükülən yeni doğulmuş körpə görüb-lər.

Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanları



# Körpəsinin zibil qutusunda atan "analar" - araşdırma

Avropa onlar üçün "körpə qutusu" kəşf edib, belə qadınlara isə çox vaxt həbs cəzası verilir

rının əməkdaşları və həkimlər uşağı körpələr evinə aparıblar. Qızçığazın 20 günlük olduğu müyyən edilib.

**Avstraliyada körpəni kanalizasiya çuxuruna atıllar**

Ele düşünməyək ki, bu sayaq hadisələr ancaq Azərbaycanda baş verir. Qonşu Türkiyədə də ən azı hər həftə bir məscid və ya xəstəxana qapısına qoyulan körpələrlə bağlı xəber yayılır. Zibilxanaya atılan körpələrin dramını isə journalistlər az qala bütün detalları ilə yazar və işıqlandırırlar. Eləcə də Avropada. Məsələn, ötən il Avstraliyanın Sidney şəhərində yeni doğulmuş uşaqlı kanalizasiya çuxuruna atıldılar. 5 gün sonra tapılan uşaqın sağ qalması hamını təccübələndirib. Polis uşaqın anasını həbs edib. Ananın istəmədiyi uşağı doğumdan dərhal sonra yol kənarındaki kanalizasiya çuxuruna atıldığı ehtimal edilir.

Onu yoldan keçənlər təpib, 2,5 metr derinlikdə olan çuxurdan uşaq səsi eşidən bir nəfər etrafdağıları köməyə çəkir. Daha sonra isə onlar polise məlumat verib.

**Əsas səbəb - yasaq münasibət, rədd edilən ana və uşaq**

Ümumən isə araşdırımlar gösterir ki, bu cinayəti bir qayda olaraq qadınlar töredirlər. Özü də yenice ana olduqları gündə. Bunun səbəblərini isə o qədər də uzaqda axtarmaq lazımlırm. Qadınlar öz körpələrindən əsasən yasaq münasibət ucbatından vaz keçir. Evli bir kişi ilə münasibətdən dünyaya gələn, atanın öz familiyاسını vermədiyi, qadın dan da, körpəsindən də imtiyətini zərurətindən qoruyan. Belə qadın-

lar çox vaxt hamile qalarlarsa, sevdikləri kişi ilə münasibətlərini rəsmiləşdirəcəklərinə ümidi edirlər. Ona görə de hamiləliyin ilk aylarında uşaqdan imtina etmək ağıllarına da gelmir. Amma uşaq dünyaya gələndən sonra da veziyət dəyişməyince, çıxış yolu olaraq uşağı atmağı üstün tuturlar. Bundan başqa, tenha ana olmayı təcih edən qadınlar ilk günlər bunun çətinliyini dərk edib, riskli addım atırlar. Bu halda da her kəs öz menəvi durumuna, insanlığına uyğun addım atır. Körpəsindən imtina etdiyi halda, onun yaşamamasını arzulayan qadınlar isə də ha humanist yol seçirlər. Belə ki, onlar xəstəxana, məscid və ya tanıdları bir sonsuz ailənin qapısını seçərək, övladlarına yaşam və ailə haqqı tənqidiyilər.

**Avropanın çıxış yolu olan körpə qutusu - anaya düşünmək üçün 30 saniyə verilir**

Amma dünya durduqca bu sayaq problemlər olacaq - yasaq sevgi, arzulanmayan uşaq, tərk edilən qadın. Bu səbəbdən də dünya ölkələrində bu durum üçün daha optimal çıxış yolları düşünülüb. Məsələn, Rusyanın Soçi şəhərində arzulanmayan uşaq-

lar doğulanda doğum evi və dövlət binalarının yanında "Baby-Box" adlı özəl qutular yerləşdirilir. İstəyən ailələr dövlətin müdafiəsinə verilmək üzrə yeni doğulan uşaqlarını qutuya qoyurlar. Əgər qadın her hansı bir səbəblə uşaqından gizli bir şəkildə vaz keçmə qərarı alırsa, bu durumda öz körpəsini bu qutuya qoyur. Qutuda qapılar qapanan qapanmaz aydınlatma, klima və isitmə sistemləri dərhal fəaliyyətə başlayır.



**Uşağını tərk edənə 5 il həbs cəzası verilir**

Yaponiyada bir uşağı tərk etmek anasına 5 ilə qədər həbs cəzasına başa gəlir. Ancak Jikei Xəstəxanası özəl icazə sayesində körpə qutusu sistemini tətbiq etməyə başlayıb. İngiltərədə isə bu sistemdən istifadə olunmur. Əksinə, iki yaşıdan daha kiçik bir uşağı övladlığı verən analar 5 ilə qədər cezalandırılır.

Çexiyada hökumət uşağını atan anaya düşünmək üçün 1 həftə vaxt verir. Bəzi ölkələrdə körpə qutuları həqiqində neqativ müzakirələr olsa da, Hindistanda bunun tam tərsi baş verir. Hindistan hökuməti bu sayaq qutuların çoxalması üçün sey göstərir. Bunun səbəbi isə ölkədə çox da rəğbət görməyən qız körpələridir. Ötən il keçirilən bir araşdırımda 500 mindən çox qız uşağıının abort edildiyi üzə çıxdığından ölkədə insanların istəmədikləri uşaqlarını qoymaları üçün harda-sa hər yerə körpə qutuları yerləşdirilir.

Psixoloji araşdırımlar isə sübut edir ki, qadın hamilə olduğunu öyrəndiyi andan etibarən ruhuna da, bədəninə də analıq hissə hakim kəsilir. Arzulanmayan hamiləlik məntiqin gücü ilə ilk dönmədə sonlandırılır. Əgər qadın bunu həməliyinin ilk aylarında etməyibse, demək, bu körpəni gələcək həyatı üçün xilaskar, təminatçı kimi görüb. Qadının öz uşagini atma forması onun psixoloji durumunun göstəricisidir. Belə ki, xəstəxana, kilsə, məscid... qapısına atılan uşaqlara anaları tərefindən yaşam şansı verilir. Zibil yesinyən atılan uşaqsa birbaşa insan qətlinin formasıdır.

□ Sevinc TELMANQIZI

lara qoyulan 22 körpədən 7-sinin anası qərarından vaz keçərək, uşaqlarını geri alıb. Avstraliyada isə atılan uşaqlara sosial xidmet 6 ay baxır. Daha sonra isə övladlığı verilir.

Çexiyada Sosial İşlər Nazirliyi 2006-ci ildə körpə qutularını qanunlaşdırıb. Amma ölkə polisi bəyanat verdi ki, polis tərk edilmiş uşaqların analarını axtaracaq.



# ÜSAVAT

## Son səhifə

N 278 (6599) 14 dekabr 2016




### Hamilə olduğunu öyrəndi, bir gün sonra uşağı oldu

**A**merikada Amanda Francis adlı qadın iki aylıq hamilə olduğunu öyrəndikdən 24 saat sonra uşağıını dünyaya getirib. 26 yaşlı Amanda 5 ayda 6 dəfə hamiləlik testindən keçib. Onlardan hamısının nəticəsi neqativ olduğu üçün qadın heç narahat olmayıb. Hamileliyindən xəbersiz işdə hamıdan çox işləyən, 8 aylıq hamilə ikən qayaya dirəşən və hətta nərdivallardan yixilan Amanda sadəcə özünü bir qədər şüşkin hiss edib. Gənc ana duyğularını bu sözlərlə anladıb: "Uşaq doğmaqdan qorxurdum. Amma hər zaman uşaq sahibi olmaq isteyirdim. Hamilə olduğunu öyrəndiyim zaman şok oldum. Bu qədər ani inkişaf edəcəyi ağlının ucundan da kecməzdəm".

Ənənəvi həkim yoxlamasına gedəndə qan testindən keçən Amandaya 5 aylıq hamilə olduğu söylenilib. Hamileliyin şoku bəs etmirmiş kimi, 24 saat sonra doğum sancıları başlayıb. Uşagini itirdiyini düşünən qadın xəstəxanaya getdiyi zaman ultra-sən müayinəyə salınıb. Qadın özünü pis xəbər eşitməyə hazırlasa da, ona doğumun başladığını bildirilib. Qeyşəriyyə əməliyyatı ilə dünyaya gələn körpənin cinsiyəti oğlan olub.

## Televizorda çox boxsəz, dizayner olacaqsız

ABS-da aparılan araştırmalara görə, televizor izləmək beyinə mənfi təsir edir və alzaymer riskini artırır. Araştırmada iştirak edən alimlər bildirirlər ki, hər gün 4 saatdan çox televizora baxan insanlar alzayməro yaxalamaq riski çox yüksəkdir. Araştırmada minden çox insan iştirak edib. Onların gündəlik həyatları düz 25 il boyunca alimlər tərəfindən müşahidə edilib. Neticədə məlum olub ki, televizor hər bir şöksin beyin hüceyrələrinə pis təsir etsə də, uşaq və gənclər üçün daha çox təhlükə ehtiva edir. Araştırmamı aparan elm adamları, sadəcə, televizor izleyen insanların deyil, elektrikle işleyen əşyalardan asılı olan hər kəsin təhlükə altında olduğunu vurgulayıblar. Alimlər bu təhlükənin qarşısını almaq üçün daha az televizor iz-



ləməyi, komüütər qarşısında çox oturmamağı, idmanla möşələhət görürlər.

## Saç boyası xərcəng yaradır?

**A**raştırmalar nəticəsində məlum olub ki, müxtəlif ölkələrdə yaşayan qadınların çox hissəsinin istifadə etdiyi saç boyalarının tərkibində onkoloji xəstəliklərin inkişafı üçün provokator rəolini oynayan maddələr var. Bir çox boyaların tərkibində olan ikinci dərəcəli aminlər kimi xüsusi kimyevi maddələr o səbəbdən təhlükəli sayılır və onlar havada olan müxtəlif birləşmələrlə (misal olaraq, tabak tüstüsü) reaksiyaya girdikdə, ən güclü kanserogen birləşmələr ifraz olunur. Ən təhlükəlisi odur ki, ikinci dərəcəli aminlər baş dərisinə uzunmüddətli (aylar və hətta illərlə) çökə bilirlər. Bununla məlum olur ki, boyanı nə zaman istifadə etməyinizdən və hansı boyaya istehsalçısını seçməyinizdən asılı olmayaraq özünübü böyük təhlükəyə atmiş olursunuz. 2009-cu ildə alimlər və həkimlər xəbərdarlıq edirdilər ki, saçların tez-tez boyanması (ildə 9 dəfədən artıq) leykemiya təhlükəsinə 60 % artırır. 2010-cu ildə isə Avropada daimi istifadəsi zamanı sidik kissəi xərcənginə gətirən bir çox boyaların satışı qadağan edilib.



Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

Ünvan: Bakı Şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahalla ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

QOÇ - Ulduzlar pulla bağlı məsələlərdə ehtiyatlılığı olmayı tövsiyə edir.

**Qoroskop**  
Səbuhi Rəhimli

**BUĞA** - Qarşınızda duran bu təqvimde hansısa qeyri-adı və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Yalnız axşam saatlarında qonaq getmək olar.

**ƏKİZLƏR** - Nədənse son vaxtlar sağlıq durumunuzla bağlı problemlər baş qaldırmaqdadır. Bu səbəbdən də özünə fikir verməli, qida rejimine riayət etməlisiniz. Soyuq və spirtli içkilərdən uzaq olun.

**XƏRÇƏNG** - Demək olar ki, həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdən isığuzar sövdəleşmələrdə vəziyyət xeyrinə cərəyan edəcək.

**ŞİR** - Kifayət qədər uğurlu məqamlar yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.

**QIZ** - Günün ilk yarısını gərgin keçirəniz də, özünüzü təmkinli aparmaqla göznlənən xoşagelməzliyi dəfə edə biləcəksiniz. Sonrakı saatlarda sevindirici hadisələrin şahidi olacaqsınız.

**TƏRƏZİ** - Həddindən ziyadə uğurlu vaxtdır. Ələlxüsus da axşam saatlarında bəxtiniz gətirə bilər. Həmkarlarınıza aranızda yanmış soyuqluq da səngiyəcək. Amma bu gün təkliflərdən imtina etməlisiniz.

**ƏQRƏB** - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənidə, hər bir ifadənizdə özünə qarşı rəğbet oyadasınız. İndiki sərt cəmiyyətdə kiminə qəlbinə dəymək savab iş deyil.

**OXATAN** - Bürcünüzün ən uğurlu günləndən birini yaşayacaqsınız. Dündür, bu gün saat 12-ə qədər müəyyən gərginlik olsa da, sonrakı müddətdə ovqatınız çox yüksək olacaq. Sürpriz də gözlənilir.

**ÖĞLAQ** - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Bununla yanaşı, bu gün uzaq yol çıxmaga dəyməz.

**SUTÖKƏN** - Ümumi çalarlarına görə gərgin vaxt olsa da, özünüzü ələ almağı bacarılmalıdır. Çünkü qarşınızda duran perspektivlərə yetişmək üçün hansı dedi-qoduya əhəmiyyət verməməlisiniz.

**BALIQLAR** - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işe başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Pul məsələlərində işə ehtiyatlı olun.

**Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!**

### Bir evdə 850 ilançı çıxdı

**A**merikada bir evdə aralarında uzunluğu 2 metr olan burma pitonların da olduğu yüzlərlə ilan tapılıb. Heyvanlara nezarət mərkəzinin araşdırılardan sonra məlum olub ki, ev sahibi qanunsuz yollarla ilanlar satır. 850 ədəd ilanın ümumi dəyerinin 500 milyon dollar olduğu məlum olub. Nyu-Yorkda burma piton cinsi ilanları evdə saxlamaq və satmaq qadağan edilib. İlənlərin sahibi olan Riçard Parrinella ilan saxladığı və satdığı üçün həbs edilib. İnsanların həyatı üçün təhlükə yaradan ilanlar ötən ay evdə yatan iki uşağı öldürmüdü.



Səhifəni hazırladı: SELCAN

**Redaktor:**  
**Nazim SABIROĞLU**

Lisenziya N: B 114  
SAYI: 4.750